

19
15
**MƏDƏNİYYƏT İŞÇİLƏRİ
MÜSTƏQİL HƏMKARLAR
İTTİFAQIİN RESPUBLİKA KOMİTƏSİ**



**HƏMKARLAR İTTİFAQI
VƏ
GƏNCLƏR**

MƏDƏNİYYƏT İŞÇİLƏRİ MÜSTƏQİL HƏMKARLAR
İTTİFAQININ RESPUBLİKÄ KOMİTƏSİ

P72
H58



234838

HƏMKARLAR İTTİFAQI
VƏ
GƏNCLƏR



BAKİ 2004

«Bizim bu günü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, milletini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almış, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımı fəaliyyət göstərib, öz xalqına, dövlətinə xidmət etməlidir».

HEYDƏR ƏLİYEV

ISBN 5 – 86774 – 213 - 8

© «Təknur»

Son illər ölkəmizin siyasi-ictimai həyatında baş verən pozitiv dəyişmələr və sosial-iqtisadi inkişaf, gənclərimizin də həyatına öz müsbət təsirini göstərmişdir.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətdə onların faal iştirakını təmin etmək məqsədilə 1993-cü ildən başlayaraq dövlət tərəfindən həyata keçirilən tədbirlər çox geniş bir spektri-gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının təşkili, problemlərinin həlli, hüquqlarının müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri və sairələri əhatə etmişdir.

Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki əlaqələndirmək məqsədilə 1994-cü ildə yaradılmış Gənclər, İdman və Turizm Nazirliyi qısa bir zamanda dövlət gənclər siyasetinin prioritet istiqamətlərini müəyyənləşdirmiş və uğurla həyata keçirməyə başlamışdır.

Nazirliyin təşəbbüsü ilə ilk dəfə 1996-ci il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumu keçirilmişdir.

Forumda Azərbaycan Respublikasının Prezidenti, ümummilli liderimiz cənab Heydər Əliyev çıxış edərək, dövlət orqanlarının gənclər təşkilatlarının və hər bir gəncin qarşısında duran vəzifələri müəyyənləşdirmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində təsirli tədbirlərin görüləməsi bütün əlaqədar təşkilatların qarşısında əsas vəzifə kimi qoymuşdur.

Gənclərin I Forumu respublikanın hər yerində gənclərlə aparılan işin nəzərə çarpacaq dərəcədə canlanmasına tökan vermişdir.

Forumun əhəmiyyətini və gənclərin çoxsaylı müraciətlərini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti 1997-ci ildə imzaladığı Sərəncamla Forumun keçirildiyi günü – fevralın 2-ni «Azərbaycan Gəncləri Günü» elan etmişdir.

1999-cu ildə keçirilmiş gənclərin növbəti II Forumu nəticələrinə görə iyulun 29-da «Dövlət gənclər siyaseti haqqın-

da» Fərman imzalanmış və geniş Tədbirlər Planı təsdiq edilmişdir.

Sonrakı illərdə ardıcıl olaraq, «Gənc ailə», «Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hissələrinin yüksəldilməsi», «İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s.i. problemlərinin həlli və yönəlmüş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən», «Ordudan tərxis olunmuş gənclərin məşğulluğu ilə bağlı» Dövlət Proqramları qəbul olunmuş və həyata keçirilməyə başlanmışdır.

Dövlət Gənclər siyasetinin həyata keçirilməsində ayrı-ayrı dövlət orqanları ilə yanaşı Azərbaycan Həmkarlar İttifaqlarının da böyük rolu vardır.

Hörmətli oxuculara təqdim olunan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin 02 fevral «Gənclər günü»nə həsr olunmuş «Həmkarlar İttifaqı və gənclər» mövzusunda 30 yanvar 2004-cü il tarixində keçirilmiş Elmi-praktiki Konfransının materiallarında gənclərlə bağlı məsələlərə, xüsusilə onların məşğulluğuna təhsilinə respublikanın içtimai-siyasi həyatındaki fəaliyyətlərinə çox diqqət ayrılmış, bir çox aspektlər, istər içtimai-iqtisadi, istərsə də ailə-məişət baxımından geniş təhlil olunmuşdur.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin söđri

Cəmilia SƏTTAROVA

Həmkarlar İttifaqları yetişməkdə olan gənc nəslin, onların sosial-iqtisadi mənəfələrinin və hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və hərtərəfli inkişaf etmiş şəxslər kimi ölkəmizin siyasi içtimai və iqtisadi həyatında fəal iştirakı problemlərinə daima diqqət yetirmişlər.

Bələ ki, istedadlı uşaqların və gənclərin müxtəlif müsabiqələr və yarışlar vasitəsilə üzə çıxarılması, uşaq sağlamlıq düşərgələrində hər il minlərlə yeniyetmənin istirahətinin təşkil edilməsi, ali və orta ixtisas müssəsələrində tələbə-gənclərin təhsildə yüksək göstəricilər əldə olunmasına həvəsləndirmək üçün həmkarlar ittifaqları təqaüdlərinin təsis edilməsi, C.Naxçıvanski adına hərbi liseyin mədəni-maarif hamiliyinə götürülməsi, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mədəni hamilik köməyinin göstəriləməsi və s. Azərbaycan Həmkarlar İttifaqlarının uşaq, yeniyetmə və gənclərlə apardığı işin qısa siyahısıdır.

Bunlarla yanaşı, AHIK İcraiyyə Komitəsinin 25 oktyabr 2002-ci il tarixli Qərarı ilə «Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və Tədbirlər Planı» qəbul edilmiş, üzv təşkilatların fəaliyyətində uşaq və gənclərin problemlərinə diqqətin daha da artırılmasının vacibliyi ön plana çökülmüşdür.

Azərbaycan Həmkarlar İttifaqları hərəkatının tərkib hissəsi olan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı da bu proseslərdən kənarda qalmamış, yetişməkdə olan gənc nəslin istər Azərbaycan dövlətçiliyinin, istərsə də həmkarlar ittifaqlarının gələcək inkişafının strateji resursu oldu-

günün dərk edərək, öz əməli fəaliyyətində gənclərlə bağlı problemlərə xüsusi qayğı ilə yanaşmışdır.

Bələ ki, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının Respublika Komitəsi tərəfindən 2002-ci ilə hazırlanmış tövsiyələrə əsasən, bütün struktur bölmələrin və ittifaqa üzv olan təşkilatların İş Planlarında, uşaq və gənclərin vətənpərvərlik, azərbaycanlılıq, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət və ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli, mənəvi və ümuməşeri dəyərlərə hörmət ruhunda tərbiya olunması işində yaxından iştirak edilməsi nəzərdə tutulmuş və praktiki olaraq həyata keçirilməkdədir.

Bələ ki, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının bütün rayon komitələrində uşaq və gənclər arasında tərbiyəvi və maarifləndirmə işinin daha da gücləndirilməsi məqsədilə mütəmadi olaraq, silsilə tədbirlərin keçirilməsi artıq bir ənənə hali almışdır.

Rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrində hər il Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət və ənənələrinə həsr edilmiş sərgi və guşələr açılır, oxucu konfransları, disputlar adəbi-badıl gecələr keçirilir.

Bir sıra rayon Mədəniyyət Şöbələri ilə birlikdə «Gəncləri ağ ölümdən qurtaraq» mövzusunda hüquq-mühafizə orqanlarının və səhiyyə şöbələrinin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirilmişdir.

Gənc ailələrin qayğı və problemləri ilə bağlı tədbirlər də diqqətdən kənarda qalmamışdır.

Rayon həmkarlar ittifaqı komitələrinin bilavasitə iştirakı ilə hərbi hissələrdə, əsgər və zabit heyəti qarşısında müntəzəm olaraq maraqlı konsert proqramları təşkil edilməkdədir.

Eyni zamanda həqiqi hərbi xidmətə çağırış vaxtı toplanış məntəqələrində, təntənəli yolasalma mərasimlərində rəngarəng çıxışlar təşkil edilməkdədir.

Respublika Komitəsinin xidmət əhatəsində olan geniş kitabxana sistemi vasitəsilə də uşaq və yeniyetmələrin yaradıcılıq qabiliyyətlərinin inkişafına böyük diqqət yetirilir.

Bundan savayı mövcud klub şəbəkələrinin, o cümlədən bəlli özfəaliyyət, xalq yaradıcılığı dərnəklərinin, peşə və maraqlar üzrə kursların, habelə bədən tərbiyəsi və idmanın müxtəlif bölmələrindən geniş istifadə edilməsi və bu bölmələrin fəaliyyətinin gücləndirilməsi həmkarlar ittifaqının daima diqqət mərkəzindədir.

Həmkarlar İttifaqı fəaliyyətinin hüquqi əsaslarından biri olan Kollektiv Müqavilələrin müəssisə və təşkilatlarda bağlanılmasına dair Respublika Komitəsi tərəfindən hazırlanmış tövsiyələrdə, həmkarlar ittifaqlarına işləyən gənclərin və tələbə gənclərin hüquq və mənafələrinin qorunmasını, onlara maddi və mənəvi dəstək göstərilməsini, təhsil almaları üçün şəraitin yaradılmasını və saira sosial yönümlü tədbirlərin həyata keçirilməsini öks etdirən bəndlərin Kollektiv Müqavilələrə daxil edilməsi məsləhət görülmüşdür.

Bütün bunlarla yanaşı bu gün gənclərlə bağlı və bizi ciddi narahat edən bir sıra problemlər də mövcuddur.

Bunlardan ən başlıcası gənclərin işlə təmin edilməsi problemidir. Bu problem iki aspektdə özünü biruza verməkdir.

Birincisi – hazırda respublikada maddi tələbatı ödəyə bilən yüksək səviyyəli əmək haqqları olan iş yerlərinin çatışmaması;

ikincisi - aşağı əmək haqqları olan və perspektivliyə baxımdan gənclər üçün cəlbəcici olmayan mövcud iş yerləri.

Elə bu səbəbdəndir ki, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının 50 mindən artıq olan üzvünün cəmi 5 faizini gənclər təşkil edir.

Bu gün iqtisadiyyatın Mədəniyyət sektorunda və İdman sahəsində mövcud olan əmək haqqlarının səviyyəsi həddən artıq aşağıdır.

Doğrudur, respublika hükümeti tərəfindən bu istiqamətdə bir sıra tədbirlər görülməkdədir.

Təkcə bunu demək kifayətdir ki, son illər bu sahədəki əmək haqları 8 dəfə artırılmışdır.

Lakin, nominal dəyər ifadəsinə göldikdə isə bu cəmi 50 – 60 min manat təşkil etmişdir.

Hazırda bu sahələrdə işləyənlərin orta əmək haqqları 90 – 100 min manat arasındadır.

Nəticədə, gənclər daha çox özəl sektora üz tutmuş olur ki, burada da onlar çox vaxt hüquqlarının pozulması, ağır şərtlərlə və iş rejimi ilə, sahibkarın özbaşnalığı və ondan tam asılılığı və səirə hallarla üzləşir, bir sıra sosial gərginliklərə məruz qalmış olurlar.

Bizi daha ciddi düşündürən problemlərdən biri də gənclərin həmkarlar ittifaqına cəlb edilməsidir.

Həmkarlar Ittifaqı kütləvi bir təşkilatdır və zaman – zaman yeniləşməyə, yeni üzvlərin ittifaqa cəlb edilib genişlənməyə ehtiyacı vardır.

Bu baxımdan gənclərin ittifaqa fəal surətdə cəlb edilməsi bizim üçün hayatı məsələlərdən biridir.

Respublika əhalisinin 29 faizindən çoxunu təşkil edən gənclərin daha fəal hissəsi müxtəlif gənclər təşkilatlarında birləşmişdir.

Hal-hazırda respublikada fəaliyyətləri bu və ya digər dərəcədə nəzərə çarpan 70-dək gənclər təşkilatı mövcuddur.

Son 10 ildə respublikada həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatda və əhalinin sosial vəziyyətində baş vermiş bir sıra pozitiv dəyişikliklər əhalinin, o cümlədən də gənclərin siyasi fəallığını, onların təşkilatlanmasımeye meyllərini artırmışdır.

Lakin, bütün bunlarla yanaşı paradoksal bir vəziyyət də yaranmışdır.

Bir tərəfdən ölkənin içtimai-siyasi həyatında gənclərin fəallığı artı, digər tərəfdən respublikada ən böyük içtimai hərəkat olan və bilavasitə əməkçi insanın sosial-iqtisadi mö-

nafeyini müdafiə edən, onu işəgötürən özbaşnalığından qoruyan həmkarlar ittifaqına meyl, gənclər arasında, hətta, işləyən gənclər arasında gedikcə aşağı düşməkdir.

Yaranmış vəziyyətin təhlili göstərir ki, gənclər arasında həmkarlar ittifaqı haqqında məlumatı olanlar çox azlıq təşkil edirlər.

Onlar arasında həmkarlar ittifaqının nüfuzu ildən-ildə aşağı düşdüyündən, həmkarlar ittifaqı üzvlərinin xüsusi gənclər hesabına artırılması işi zəif inkişaf edir.

Bu gün cəmiyyətimizdə sosial məhrumiyyətlərə, əmək münasibatlarında hüquq pozuntularına ən çox məruz qalan əhalii kateqoriyası məhz gənclərdir.

Bazar münasibatlarının acı nəticələrini – işsizliyi, peşə iş-ticaslarından və sosial təminatlardan dəyərincə istifadə edə bilməməyi, özəl sektorda «müdir hamışa haqlıdır» prinsipi hər addımda hiss etmələrinə baxmayaraq, onların həmkarlar ittifaqları sıralarına cəlb olunması prosesi çox ləng gedir.

Bəs nə etməli?

Aparılmış müşahidələrə əsasən biz belə qənaətə gəlmişik ki, gənclərin həmkarlar ittifaqına cəlb edilməsi problemi keyfiyyətcə yeni bir səviyyədə həll edilməlidir.

Bu məsələ kompleks yanaşmanı tələb edir.

Biz, həmkarlar ittifaqı təşkilatçıları, gənclərin spesifik maraqlarını nəzərə almaqla yanaşı, müxtəlif həmkarlar ittifaqı forumlarında – qurultaylarda, konfranslarda və sairələrdə onların nümayəndələrini təmin etməklə, gəncləri seckili həmkarlar ittifaqı orqanlarına irəli çəkərək, həmkarlar ittifaqı fəaliyyətinə cəlb etməyin yollarını araşdırmağa.

Məqsədimiz, həmkarlar ittifaqının öz üzvlərinə göstərdiyi xidmətlər və imkanlarla gəncləri maraqlandırmaqla yanaşı, həm də ittifaqın gənc üzvlərinə öz maraqlarını müdafiə etməyi, hüquq və təminatlarının həyata keçirilməsinə imkan verən şəraitin yaradılmasına.

Bu məqsədin həyata keçirilməsi üçün ilk addım gənc ittifaq üzvlərini cəlb etməklə həmkarlar ittifaqı orqanlarının

müxtəlif səviyyələrində mütəmadi olaraq seminar – məşğələrin keçirilməsidir.

Burada aşağıdakı məsələlərin müzakirəsi irəli çəkilməlidir:

- dinləyiciləri həmkarlar ittifaqı işi ilə maraqlandıraraq, ittifaqa üzv olmaq səbəblərini gücləndirmək;
- AHİK-in və MİMİHİ RK-nin gənclərlə apardıqları işlər barədə onları məlumatlandırmaq;
- Sosial-əmək qanunvericiliyi sahəsindəki biliklərini artırmaq;
- Həmkarlar ittifaqının təqdim etdiyi əsas hüquq və təminatlarla onları tanış etmək;
- Komitələrdə işləmək bacarıqlarını və vərdişlərini inkişaf etdirmək;
- Gənc həmkarlar ittifaqı fəallarının birliyini yaratmaq və təşkilatlandırmaq qabiliyyətini inkişaf etdirmək.

Bundan savayı, həmkarlar ittifaqının moramlarının gənclər arasında populyarlaşması zərurəti də mövcuddur.

Bunun üçün gənclər arasında xüsusi tədbirlərin həmkarlar ittifaqı kampaniyalarının, seminar və diskussiyaların keçirilməsi vacibdir.

Burada, gənclərin cəmiyyətdəki yeri və rolu, onların sosial məsuliyyəti haqqındaki müzakirələrə işləyən və oxuyan gənclərin ən fəal nümayəndələri cəlb edilməli, müəssisələrdəki ilk həmkarlar ittifaqı təşkilatlarının işinin fəallığıdırmasına yönəlmüş birgə proqramlar işlənilməlidir.

Bütün bunlarla yanaşı, Respublika Komitəsi tərəfindən üzv təşkilatlar üçün hazırlanmış tövsiyələrdə, həmkarlar ittifaqı komitələrinin nəzdində gənclərlə iş komissiyalarının yaradılması nəzərdə tutulmuşdur.

Komissiya aşağıdakı məqsədləri həyata keçirəcəkdir:

- həmkarlar ittifaqı hərəkatının həqiqi dəyərlərinin yarılması;

- gənc ittifaq üzvlərinin rastlaştıqları problemlərin aşkar edilməsi;

- gənclərin həmkarlar ittifaqı sıralarına cəlb edilməsinə yardım göstərilməsi;

- gənc həmkarlar ittifaqı liderlərinin təhsilinin təşkil edilməsi;

- öz hüquqları və müdafiə üsulları haqqında gənclərin məlumatlandırılması;

- kollektiv və fərdi qaydada hüquqi xidmətlərin göstərilməsi;

- bütün səviyyələrdə keçirilən müxtəlif həmkarlar ittifaqı tədbirlərinin hazırlanması və keçirilməsinə gənclərin cəlb edilməsi;

- bütün səviyyələrdə həmkarlar ittifaqı orqanlarına gənclərin irəli çəkilməsi;

- qeyri-dövlət gənclər birləşkləri ilə əməkdaşlığın təmin edilməsi.

Bütün bu sadalanan tədbirlər bizim gənclərlə iş üzrə fəaliyyətimizin ilk addımlarıdır.

Gələcəkdə görüləsi işlər həll çoxdur.

Ümid edirəm ki, bizim hamimizin birgə fəaliyyəti nəticəsində mövcud problemlər həll ediləcək və tezliklə gənclərimizin respublikamızın ictimali həyatında daha fəal iştirakına nail olacaqıq.

Azərbaycan Mədəniyyət Fondu
Sədrinin I Müavini,
Əməkdar Mədəniyyət işçisi

Rafiq KAŞANLI

Həmkarlar ittifaqı və gənclər. Gənclərin problemlərinin həllində ictimai təşkilatların rolü

Bu gün elmi konfransda müzakirə edilən «Gənclərin problemlərinin həllində ictimai təşkilatların rolü» mövzusu özündə olduqca mühüm məsələləri ehtiva edir. Ona görə ki, gənclik millətin və dövlətin gələcəyidir.

Respublikamızda ilk ictimai xeyriyyə təşkilatı olan Azərbaycan Mədəniyyət Fondu artıq 15 ildir ki, fəaliyyət göstərir, gənclərin mənəvi və intellektual səviyyəsinin yüksəlməsinə, onların milli və dünya mədəniyyətinin qovuşmasına yaradıb. Bu məqsədə fond gənclərin iştirakı ilə müntəzam olaraq tədbirlər keçirir, klassik sənətkarların yubileylərini qeyd edir, müasir yaradıcı ziyanlırlar görüsür, kitab təqdimatları və müxtəlif müzakirələr keçirir. Fondda «Sənməyən ulduzlar» teatri, eyni adlı assosiasiya, «Yeni təsəkkür», «Beynəlxalq əlaqələr» şuraları daimi fəaliyyət göstərir.

Müasir dövrə gənclərlə əlaqədar problemlər çoxdur və onların on mühümü mənəviyyat məsələsidir. Bu problemi bir, yaxud bir neçə ictimai təşkilatın həll edəcəyini gözləmək sadələvlük olardı. 2001-ci ilin avqustunda Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev televiziya ilə xalqa müraciətində bu məsələyə toxunaraq söyləyirdi ki, «Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, təbii ki, bu bizi narahat etməlidir... Bəziləri, təəssüflər olsun

ki, nə xalq, nə millət, nə də mənəviyyat haqqında düşünmürələr.»

Son illərdə Qərbdən gotirilərək «kütləvi mədəniyyət» adlanan aşağı səviyyəli əsərlərin televiziya kanalları ilə yayılması gənclərin mənəviyyatına ciddi zərbələr vurur. Yerli televiziya verilişləri də az ziyan vermir. Müxtəlif şouları, aşağı səviyyəli müğənnilərin çıxışlarını misal göstərmək olar. Təsadüfi deyil ki, orta məktəblərin birində 6-8-ci siniflərin şagirdləri arasında «hansi peşəni seçmək istəyirsiniz» suali ilə sorğu keçirildiyi zaman onların 80 faizi müğənni olmaq istədiklərini bildirmişlər. Mətbuat, televiziya ucuz sensasiya axarışlarından əl çəkib gənclərə üz tutmalı, onların dünyagörüşünü, zəkasını artıran mövzulara müraciət etməlidirlər.

Xalqımız yüz illər, min illər ərzində adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıb. Gənc nəsil əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik. Bu işdə bütün cəmiyyət iştirak etməlidir, təbii ki, ictimai təşkilatlar da öz rolunu artırmalıdır.

Mədəniyyət Fondu olaraq, biz düşünürük ki, klassik mədəni irsİMİZİN təbliğinə daha ciddi və ardıcıl diqqət yetirməliyik. Xalqımızın neçə-neçə nəsilləri bu irs əsasında tərbiyalanmış və vətonin layiqli övladları olmuşlar. Mədəniyyət Fondu bu sahədə ki, fəaliyyətini davam etdirəcək. Lakin cəmiyyətdə ümumi müvafiq sonu olması zəruridir. Gün ərzində televiziya kanalları ilə zorakılıq, azığlıq, pozğunluq aşlayan onlarla film göstərildiyi halda, yüksək mənəvi dəyərlər təlqin edən filmlər ay ərzində tək-tük nümayiş etdirilirsə, bir, yaxud bir neçə ictimai təşkilat bunun müqabilində nə edə bilər? ATV telekanalında gün ərzində verilən musiqi nömrələri ilə necə yüksək mənəviyyatlı gənc tərbiyə etmək olar?

Dövlət televiziyasında, yeni yaradılacaq ictimai televiziyyada xüsusi mədəniyyət kanallarının açılıb fəaliyyət göstərməsinə ehtiyac vardır. Eyni zamanda, cəmiyyət mövcud te-

lekanallara da təsir göstərməyi bacarmalıdır. Heydər Əliyev yuxarıda haqqında danışdığını bəyanatında gənclərin mənəvi tərbiyəsi sahəsindəki qüsurlara toxunaraq söyləyirdi ki, «Biz bunlara dözə bilmərik və xalqımız da dözməməlidir. Təcəssüflər olsun ki, bizim cəmiyyətimizdə çoxları bunu görür, amma münasibətini bildirmir... Onda bizim millətimiz ayrı-ayrı təxribatçıların əli ilə get-geda, əlbəttə ki, çox böyük çətinliklərə rastlaşacaqdır.»

Heç kəs üçün sərr deyildir ki, prezidentin uzaqqorənliklə söylədiyi çətinliklərlə biz artıq rastlaşırıq. Yüksk mənəvi amillər bir yana qalsın, yeniyetmələrin, gənclərin elə gündəlik adı möşət davranışını ciddi narahatlıq doğurur. İctimai yerlərdə gənclərin özlərini hədsiz sərbəst aparmaları, böyüyo lazımı hörmət göstərilməməsi halları geniş yayılmışdır. Orta məktəblərdə, ali məktəblərdə yeniyetmə və gənclərin etik təhsilinin təsbit olunmuş mexanizmi yoxdur. Halbuki, gerçək vəziyyət göstərir ki, buna böyük ehtiyac vardır. Mədəniyyət Fondu gənclərin iştirakı ilə keçirdiyi tədbirlərdə bu məsələyə də ciddi diqqət yetirir, lakin yuxarıda qeyd etdiyim kimi, bunlar təkcə ictimai təşkilatların söyle ilə həll olunası məsələlər deyildir, bütünlükdə cəmiyyətin söyle tələb olunur.

Aydın məsələdir ki, xalqımızın mentaliteti də, mənəviyyatı da islam mədəniyyətinə, islam dəyərlərinə əsaslanır. Gənclərin bu mədəniyyətə, bu mənəvi dəyərlərə qovuşması böyük əhəmiyyət kəsb edir. Mədəniyyət Fonduunun bir neçə illər ərzində Avropa Türk İslam Kültür Birliyi ilə əməkdaşlığı yaxşı səmərə vermişdir. Birgə keçirilən tədbirlərin gənclərin mənəvi tərbiyəsində mühüm rol oynaması ilə yanaşı, onlarla ali məktəb tələbəsi müsabiqələr nəticəsində müxtəlif təqaüdlərə layiq görülmüşdür. Mədəniyyət Fondu son zamanlarda zəifləmiş olduğu bu işi davam etdirmək, yeni fəaliyyət formaları axtarış tapmaq niyyətindədir. Ona görə ki, islam mədəniyyəti, islam dəyərləri olmadan gənclərimizin yüksək mənəvi keyfiyyətlərə malik olmasını düşünmək çətindir.

Çıxışının sonunda deyilənlərdən belə nəticəyə gəlmək mümkünkdür ki, yaşadığımız indiki cəmiyyətdə əvvəlki onilliklərə nisbatən ictimai təşkilatların gənclərin tərbiyəsində imkanları xeyli məhdudlaşmışdır. İctimai təşkilatlar bu gün öz vəzifələrini yalnız vahid dövlət gənclər programı çərçivəsində həyata keçirə bilərlər. Buna görə də, həmin programın təkmilləşməsinə, işləməsi üçün dəqiq mexanizminin yaradılmasına böyük ehtiyac vardır. Yalnız belə əlaqəli fəaliyyət sahəsində ictimai təşkilatlar öz vəzifələrini az-çox yerinə tətirə bilərlər.

AHİK-in zəhmətkeşlərin
mədəni-məsiş problemləri üzrə
analitik tədqiqat şöbəsinin müdürü

Namiq HÜSEYNOV

Gənclərimiz – gələcəyimiz.

Qətiyyətlə deməliyik ki, bu gün müstəqil Respublikamızın və xalqımızın nailiyatlılar qazanması, bir sözlə irəliyi doğru addımlar atması göz qabağındadır. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiya olunmasına, bilik və bacarıqlarının, fiziki inkişaflarının artırılmasına, onların Vətəni hər zaman qorumağa hazır olmaqlarına ölkə rəhbərliyi və cəmiyyət xüsusi diqqət vermişdir. Gənc nəslin qarşısında daha geniş üfüqlər açılmışdır.

Artıq biz yeni minillikdəyik. 20-ci əsr Dünya sivilizasiyası tarixində mədəniyyətdə, incəsənətdə, elmdə, texnikada, idmanda və digər sahələrdə silinməz izlər buraxaraq, Dünya xalqlarının ecazkar və tükanmaz gücünü, böyük qüdrətini nümayiş etdirmişdir. Ölkəmiz bəşər tarixinin bütün mərhələlərində öz sözünü dəyərək, öz mədəniyyətini, üslubunu bütün Dünyaya tanıtmışdır. Gənc vətəndaşlarımızın bədii-estetik tərbiyəsini daha da təkmilləşdirmək, onların elmə, ədəbiyyata, incəsənətə olan maraqlarını öyrənmək, istedadlarını üzə çıxarıb inkişaf etdirmək, hərtərəfli inkişaf olunmuş və gümrah böyüməsini təmin etmək, təşkilatlanmalarına yardımçı olmaq, xüsusi böyük əhəmiyyət kəsb edir. Çünkü müstəqil, demokratik Azərbaycanımızın xoşbəxt gələcəyi bir çox cəhətdən onların əzəmətli quruculuq işlərindən hazırlığından, Vətənin əsil vətəndaşları kimi yetişmələrindən asılıdır.

Mədəniyyət İşçiləri HIRK-i tərəfindən «Həmkarlar ittifaqı və gənclər» mövzusunda keçirilən bu elmi-praktiki konfrans zənniməcə çox diqqətə layiqdir. Gündəmə çıxa-

rılan məsələlər son dərəcə aktual əhəmiyyət kəsb edir. AHİK-in də bu məsələyə marağı, belə tədbirlərin ən fəal təşkilatçılarından biri olması heç də tösadüfi deyildir. Bir mənali olaraq Həmkarlar İttifaqlarının sosial - müdafiə funksiyasının əsas məqsədlərindən biri də əməkçilərin və yetişməkdə olan gənc nəslin sağlamlığı, intellektual soviyyəsinin artması, dünya görüşünün inkişaf etdirilməsi, asudə vaxtin mənali təşkil olunması məsələlərini müsbət həll etməkdir. Biz onu da yaxşı dərk edirik ki, ölkədə təhsilin, elmin və mədəniyyətin ümumi vəziyyətdən, gənc nəslin sağlam həyat tərzinə, bədən tərbiyəsi və idmanla olan tələbatın tərbiya olunmasından və təminatından işçilərin də keyfiyyət soviyyəsi asılı olacaqdır. Bu da, səzsüz fəhlə qüvvəsinin dəyərində özünü göstərəcəkdir.

Tamamilə aydınlaşdır ki, problemləri aşkar etmək, qarşıya məsələlər irəli sürmək azdır, onların həlli üçün sosial struktur və təsisatlar sistemindən malik olmaq, ehtiyacı olan hər bir gənc vətəndaşa kömək edə bilən pəşəkar mütəxəssislər gərəkdir. Bundan ötrü də biz, həmkarlar ittifaqlarının tərbiyəvi, təlim-tədris, sağlam həyat tərzi sahələrində əməli işlərinə, mədəni-maaris müəssisələrinin inkişafına, onların fəaliyyətlərinin təkmilləşdirilməsinə xüsusi diqqət verməli, tələblərimizi artırılmalıdır.

Həzirki dövrda hər bir Həmkarlar İttifaqı (Hİ) sıralarına gənclərin cəlb olunması bu təşkilatın yaşamasını təmin etmək deməkdir. Heç kəso gizli deyil ki, Hİ üzvlərinin əksəriyyətini yaşı nəslin nümayəndələri təşkil edirlər. Gənclərin cəlbini Hİ təşkilatlarının bütün soviyyədə əsas vəzifəsi olmalıdır.

Yuxarıda göstərilənləri həyata keçirmək gəncləri Hİ soviyyətinə cəlb etmək, təşkilatlanması yüksək soviyyədə həyata keçirmək üçün iş yerində Hİ yüksək nüfuzlu malik olmalı və bu iş hər gün ardıcıl şəkildə aparılmalıdır. Hİ həmçinin hər bir işçinin işlədiyi müəssisəsinin gündəlik iqtisadi və sosial

həyatında sadəcə bir tamaşaçı deyil, iştirakçı olmayı üçün fəal iş aparmalıdır.

Beynəlxalq Hİ hərəkatında gənclərin təşkilatlaşmasına böyük diqqət yetirməsi, tərkibində Gənclər Komitələrinin yaradılması, cəlbətmənin yeni yollarının axtarılması bir məqsəd daşıyır. O da Hİ-nin gələcəkdə yaşaması, inkişaf etməsi əməkçilərin hüquqlarını müdafiə edən bir təşkilat kimi fəaliyyət göstərməsinə tömin etməsidir.

Azərbaycan Hİ, onun sahə və yerli təşkilatları da gəncləri öz siralarına cəlb edilməsində fəal olmalı, bu sahədə beynəlxalq təcrübədən istifadə etməklə yanaşı özü də yeni yollar, üsullar axtarışında olmalıdır. Əks halda Hİ gələcəkdə zəifləyər və bir təşkilat kimi işçilərin hüquqlarını qorumaq iqtidarından ola bilməz.

Son illər gənc nəslin problemlərinin həlli və hüquqlarının müdafiəsi, fiziki, intellektual və mənəvi inkişafının tömin edilməsi sahəsində xeyli iş görülmüş, müvafiq qanunvericilik aktları və digər normativ-hüquqi sənədlər hazırlanaraq qəbul edilmiş, müxtəlif tədbirlər həyata keçirilmişdir.

1994-cü ildə gənclərlə iş sahəsində dövlət siyasətini həyata keçirən Gənclər, İdman və Turizm Nazirliyi yaradılmışdır. 1996-ci və 1999-cu illərdə Azərbaycan gənclərinin forumları keçirilmiş, 2 fevral – Azərbaycan Gəncləri Günü elan edilmişdir.

1997-2002-ci illərdə «Bədən tərbiyəsi və idman haqqında», «Uşaq hüquqları haqqında», «Validəynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında», «Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında» Əsasnamənin təsdiq edilməsi barədə, «Körpələrin və erkən yaşı uşaqların qidalanması haqqında» Azərbaycan Respublikasının Qanunları qüvvəyə minmişdir.

Həmin qanunların icrasını tömin etmək məqsədilə müvafiq dövlət proqramları hazırlanmış və həyata keçirilmişdir.

1999-cu il iyulun 29-da Azərbaycan Respublikasının Prezidenti «Dövlət Gənclər Siyasəti haqqında» fərmanı imzalamaş və gənclər siyasətinin ən mühüm istiqamətlərini əhatə edən geniş tədbirlər planını təsdiq etmişdir. Fərmanda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ölkənin bütün şəhər və rayonlarında gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına, gənc nəslə diqqət və qayğıının daha da artmasına səbəb olmuşdur.

1999-2002-ci illərdə Azərbaycan Respublikasının Nazirli Kabinetinə tərəfdən gənclərlə bağlı aşağıdakı dövlət proqramları təsdiq edilmişdir:

- 1999-cu il 16 fevral tarixli 27s sayılı sərəncamla «Gənclər» Proqramı;
- 1999-cu il 17 fevral tarixli 28s sayılı sərəncamla «Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hissələrinin yüksəldilməsi» Proqramı;
- 2000-ci il 3 fevral tarixli 25s nömrəli sərəncam ilə «Bədən tərbiyəsi və idmanın inkişafının» Dövlət Proqramı;
- 2000-ci il 22 iyun tarixli 125s sayılı sərəncamla «Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında» Dövlət Proqramı;
- 2000-ci il 4 avqust tarixli 146s sayılı sərəncamla «İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmüş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən» Dövlət Proqramı;
- 2000-ci il 23 avqust tarixli 164s sayılı sərəncamla «Ordu və torxis olunmuş gənclərin möşgulluğu ilə bağlı» Dövlət Proqramı.

Göründüyü kimi yuxarıda adları çəkilən dövlət proqramları gənclər siyasətinin bütün istiqamətlərini əhatə etmir. 2002-ci ildə «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanundan gənclər siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətləri təsbit olunmuşdur. Qanunun icrasını tömin etmək üçün gənclərlə iş sahəsində kompleks tədbirlərin həyata keçirilməsini nə-

zərdə tutan dövlət programının hazırlanması zorurəti yanmışdır. Belə proqramlar artıq Rusiya Federasiyasında, Ukraynada, Qazaxistan Respublikasında və bir sırada digər ölkələrdə qəbul edilmişdir.

Hazırda yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, «Azərbaycan gəncəliyi (2004-2008-ci illər)» Dövlət Programı hazırlanmış və Nazirlər Kabinetinə baxılması üçün təqdim edilmişdir. Bu programın əsas məqsədi gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək üçün sosial - iqtisadi və təşkilati-hüquqi şərait yaratmaqdır. Göstərilən məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi zoruri hesab edilir.

- gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni-irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunması;

- gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların ordu sıralarında xidmətə hazırlanması;

- gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və zərərlili vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi;

- istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması;

- gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məsəğullüğünün təmin edilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi;

- sosial müdafiyyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə kömək göstərilməsi;

- gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbyəsinin və idmanın inkişaf etdirilməsi;

- respublikanın ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, gənclər təşkilatlarının formallaşması və inkişafı üçün şəraitin yaradılması;

- gənclər mübadiləsi layihələrinin həyata keçirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına kömək göstərilməsi.

AHİK, dövlətimizin, BƏT-in və dünya həmkarlar ittiifaqlarının təcrübəsi əsasında hazırlanmış tövsiyələrinə istinadən bu istiqamətlər üzrə məqsədönlü siyaset yürüdü. İlkin strateji fəaliyyət programı kimi 25 oktyabr 2002-ci il tarixdə AHİK İcraiyyə Komitəsinin «Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittiifaqlarının fəaliyyəti və tədbirlər planı haqqında» qərarı qəbul edilmiş və qardaşa əsas istiqamətlərdən biri olaraq «Əmək fəaliyyətinə başlamış gənc nəslin mənafələrinin üstün tutulması, onların hüquqlarının və sağlamlıqlarının qorunmasına, habelə cəmiyyətin həyatında fəal iştiraka hazır olan şəxslər kimi formalşmalarına xüsusi diqqət yetirilməsi» təsbit olılmışdır.

O da qeyd olunmalıdır ki, həmkarlar ittiifaqları uşaq və gənclərin inkişafı və həyat tərzilə bağlı problemlərini daim diqqət mərkəzində saxlayırlar. Belə ki, istedadlı uşaqların və yeniyetmələrin üzə çıxarılması (müsəbiqələr və müxtəlisif yarışlar vasitəsilə), onların mədəniyyət sarayıları və evləri, klublardakı bədii əzfəaliyyət birləşmələrinə cəlb olunması, həmçinin ayrı-ayrı yaş qrupları üçün silsilə tədbirlərin keçirilməsi, uşaq sağlamlıq düşərgələrində hər il minlərlə yeniyetmənin istirahətinin təşkili, C.Naxçıvanski adına hərbi liseyin mədəni-maarif hamiliyinə götürülməsi Azərbaycan Həmkarlar İttifaqlarının uşaq və yeniyetmələrlə apardığı işin qısa məzmunudur.

2003-cü ilin avvalında olan məlumatə görə həmkarlar ittiifaqlarının və onların xidmətindəki idarə, müəssisə və təşkilatların balansındaki 65 mədəniyyət müəssisəsində uşaq və yeniyetmələr üçün 1310 tədbir keçirilmişdir. Bu mədəniyyət ocaqlarında 2002-ci ilə nisbətən uşaq və yeniyetmələr üçün fəaliyyət göstərən klub birləşmələrinin sayı 227-dən 233-ə,

bödii özfəaliyyət yaradıcılığı dərnək və kollektivlərinin sayı 97-dən 105-ə yüksəlməsidır.

AHİK-in Zəhmətkeşlərin mədəni-maişət problemləri üzrə analitik tədqiqat töbəsi sözügedən məsələnin aktuellığını əhəmiyyət verərək həmkarlar ittifaqları təşkilatları ilə işə götürün (müdiriyət) arasında bağlanan kollektiv müqavilələrə (sazişlərə) əməkçilərin, o cümlədən onların ailələrinin, xüsusən uşaq və yeniyetmələrin mənəvi təbiyəsi və sosial-mədəni tələbatlarının ödənilməsi, eləcə də uşaq əməyinin aradan qaldırılması məsələləri üzrə AHİK-in ümumiləşdirilmiş tövsiyələrinə daxil olunması məqsədi 2003-cü ilin iyulunda öz təkliflərini işləyib hazırlamışdır.

Hİ-nin gənclər üzrə iş qurumları (komissiyalar) gələcəkdə də yeniyetmə və gənclərlə daha gərgin İsləməlidir. Özünü dərkətəm, şəxsiyyət kimi formalşma bu dövrdən başladığı üçün düzgün istiqamətlənmə məhz bu andan zəruri olur. Bu baxımdan biz yeniyetmələrdən başlayaraq onlarda vətəndaş cəmiyyətinin, demokratianın, mədəniyyətin düzgün anlamını, eyni zamanda onlarda diskussiya, debat etmək qabiliyyətini formalşdırmaq, onların intellektlərinin yüksəlməsinə, bilik və bacarıqlarının üzə çıxmamasına və inkişaf etməsinə kömək etməyi məqsəd olaraq qarşımıza qoymalıyıq. Bu prosesda iştirak edəcək gənclər də öz potensiallarını üzə çıxarıcaq, ondan necə istifadə etməyi öyrənməklə inkişaflarını təmin etmiş olacaq və həm də təcrübə toplayacaqlar. Bir sözlə gənc nəsilin inkişafı və qarşılıqlı təməsi üçün şərait yaranmalıdır.

Bununla belə dövlət də, ölkənin vətəndaş cəmiyyəti də gənclər siyasetinin prioritet istiqamətlərinin formalşdırılmasına, həmçinin gənclərlə bağlı vəziyyətin təhlilini davam etməlidir. Bu baxımdan gənc nəsil ilə iş üzrə ölkə Prezidenti yanında müvafiq bir qurumun yaradılması, milli inkişaf və xüsusi mükafatlar fondunun təsis edilməsinə də böyük ehtiyac duyulur. Çünkü bütün iqtisadi sistemlərdə təsərrüfat həyatının mərkəzində dayanan hər bir gənc məhz investisiya-

ların köməyi ilə öz imkanlarından tam istifadə etmək, onları reallaşdırmaq, həyat səviyyəsinin yüksəltməsini qazanmış olur, onların qarşısında yeni imkanlar açılır. Bütün kapital qoyuluşları içərisində gəncliyə yönəldilmiş investisiyalar əzərui və ən səmərəlisidir.

Respublikada gedən demoqrafik inkişaf prosesinin xüsusiyyətlərini nəzərə alaraq gənclərin peşə və ixtisas təhsili ilə əhatə olunması səviyyəsini yüksəltmək məqsədilə tədbirlər işləyib hazırlanırcən belə bir kələmə əsas götürmək lazımdır ki, hər bir insanın sırvan yaşaması üçün o mütələq İsləməlidir, İsləmək üçün müvafiq iş yerləri ilə məşğulluğu təmin edilməlidir, məşğul olmaq üçün müəyyən peşə və ixtisasa yiylənənlədir, peşə və ixtisasa yiylənənlər üçün hər bir iqtisadi inkişaf dövrünün tələblərinə uyğun gələn təhsil səviyyəsinə malik olmalıdır. Thəks halda, əvvəlki illərdəki yaşlılarından zövgüna, həyata münasibətinə və tələbatına görə ciddi sürətdə fərqlənən indiki gənclər arasında cinayət törətmə meyli artacaq və bu cür yaşamaq onların adı həyat tərzinə əvviləcəkdir. Məhkum edilənlərin tərkibində 14-17 yaşından olanların xüsusi çəkisi 3,5% təşkil etməsi, onların əsirin axırında 1990-ci illə müqayisədə 17,3% artması, qeydə alınmış 4219 cinayətin 685-nin (və ya 16,2%) yetkinlik yaşına çatmayanlar tərəfindən tərədiləsi, onların 345-nin (və ya 50,4%) Bakı, Gəncə və Sumqayıt şəhərlərində baş vermiş, təkcə müvafiq icra hakimiyəti orqanlarını deyil, eləcə də ictimaiyyəti narahat etməlidir.

İşlər və tədbirlər çoxdur. Sadəcə olaraq söylərimizi birləşdirmək və onları hayata keçirmək üçün tələsməliyik.

Sahib AXUNDOV

Gənclər siyasetinin həyata keçirilməsində prioritet istiqamətlər.

Ölkəmizdə gənclik böyük içtimai qüvvədir. Ona görə də milli müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Elmi-nəzəri və metodoloji əsasları xalqımızın böyük oğlu, dünya şöhrətli siyasetçi, ümummilli liderimiz H.Əliyev tərəfindən müayyənləşdirilmiş və hazırda onun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İ.Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasetinin aparıcı xəttini də məhz bu mühüm konsepsiya təşkil edir. Gənclər siyasetinin həyata keçirilməsində təkcə dövlət strukturlarının deyil, içtimai təşkilatların, o cümlədən həmkarlar ittifaqları təşkilatlarının da üzərinə çox böyük vəzifələr düşür.

Gənclər siyasetinin prioritet istiqamətlərini 2 zəruri amillə şərtləndirmək olar:

1. Gənclərlə aparılan iş.
2. Gənclərin qarşısında duran vəzifələr.

Gənclərlə aparılan işdə hər şeydən əvvəl bizim gələcəyimizin qurucuları olan cavan nəslə daim diqqət və qayğı göstərilməsi, onların problemlərinin vaxtında və operativ həll edilməsi, hər bir tələb, istək və arzularına xüsusi həssaslıqla yanaşılması ön planda dayanmalıdır. Öz ətrafına çoxlu gənc toplayan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Gənəcə Şəhər Komitəsi bu məsələni özünün gündəlik iş principinə çevirmiştir.

Rəyasət Heyətinin yığıncaqlarında vaxtaşırı gənclərlə bağlı məsələlər müzakirə olunur, onların sosial hüquqlarının müdafiəsi işinin daha da təkmilləşdirilməsi yolları nəzərdən keçirilir.

Gənclərlə aparılan işin ən vacib şərtlərindən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, yəni onların məsul dövlət vəzifələrinə, hakimiyyət orqanlarına irəli çəkilməsi, idarəetmə işində fəal iştirakının təmin edilməsi, qabiliyyət, bilik və bacarıqlarını nümayiş etdirmək üçün maksimum şərait yaradılmasıdır. Biz gənc və perspektivli həmkarlar fəallarının bu sahədəki yüksəlişini daim diqqət mərkəzində saxlayır, onlara olan inam və etibarın daha da möhkəmlənməsinə çalışırıq. Bu gün Gənəcədə bir çox mədəniyyət və idman obyektlərinə rəhbərlik gənclərə həvalə edilmişdir.

Bildiğiniz kimi, ölkəmizdə yeni iş yerlərinin açılması ən ümddə vəzifələrdən biridir. Bu məsələnin həlli gənclər siyasetinin uğurla həyata keçirilməsində mühüm əhəmiyyət kasbedir. MİMHİ Gənəcə şəhər komitəsi işə qəbul zamanı savadlı və işgüzər gənclərə üstünlük verilməsini diqqət mərkəzində saxlayır. Gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün də komitəmiz lazımlı bütün tədbirləri həyata keçirməyə çalışır. Ona nail olmağa çalışırıq ki, içtimai saydalı əməyə cəlb etməklə onları neqativ meyllərdən çəkindirik, gənclər arasında cinayət hallarının basvermə ehtimallarının minimuma endirilməsinə köməklik göstərək.

Komitəmiz gənclərin aqlı və fiziki cəhətdən sağlam böyümlərini, onların intellektual səviyyələrinin yüksəlməsinə, idman horəkatında fəal iştirakına da öz imkanları daxilində dəstək verir. Çünkü yalnız hərtərəfli inkişaf etmiş gənc nəsil tarixin onun qarşısında qoyduğu böyük və əzəmətli vəzifələri yerinə yetirə bilər. Gənəcədə son illərdə idmana necə böyük qayğı göstərildiyi bütün respublika içtimaiyyətinə yaxşı məsləmdür. Bir az əvvəl gənclərin yaxın dostu və hamisi möhtərəm prezidentimiz cənab İ.Əliyev şəxsi təşəbbüs və köməkliyi sayəsində şəhərimizdə Olimpiya İdman Komp-

leksinin tıkkılıb istifadəyə verilməsi gənclər arasında idmanə marağı daha da artırılmışdır. Komitəmiz burada müxtəlif idman tədbirlərinin təşkilinə və keçirilməsinə lazımi köməklik göstərir. Biz yaradıcı gənclərin aşkar çıxarılması, onların qabiliyyət və istedadlarının inkişafı üçün də əlimizdən gələni əsirgəmirik.

Hərbi-vətənpərvərlik tərbiyası gənclərlə aparılan işin əsas istiqamətlərindən birini təşkil edir. Torpaqlarımızın bir hissəsinin düşmən tapşığı altında olması, habelə milli müstəqillik və dövlətçiliyimizə qarşı müxtəlif qəsdərin törədilməsi bu istiqamətdə işlərin daha da canlandırılmasını tələb edir. MİMHI Gəncə şəhər komitəsi gənclər arasında hərbi-vətənpərvərlik işinin düzgün təşkilinə böyük əhəmiyyət verir, vaxtaşırı çağırış məntəqələrinə, hərbi hissələrində, döyüş bölgələrində olur, gənclərimizin əsgər və zabitlərlə görüşləri keçirir, bu mövzuya həsr olunmuş maraqlı ədəbi-bədii gecələr və disputların təşkilinə yardım göstərir.

Gənclər arasında hüquqi maarifləndirmə işinin genişləndirilməsi bu günün ən vacib və ənənəvi məsələlərdən bərədir. Etiraf etmək lazımdır ki, gənclərimizin böyük əksəriyyəti özlərinin konstitusyon hüquqlarını hələ də lazımlıca bilmirlər. Bu isə onların şəxsi həyatlarında çox zaman müəyyən problemlərin yaranmasına səbəb olur. Ətan il qadınlarımız arasında apardığımız anonim sorğuda iştirak edən gənc qızların çoxu öz hüquqları ilə bağlı suallara əsasən qeyri-qanətböş cavab vermişdilər. İstər oğlanlar, istərsə də qızlar arasında hüquqi maarifləndirmə işinin təşkilinə komitəmiz son vaxtlarda ən təxirəsalınmaz vəzifələrdən biri kimi yanaşır. Təcrübəli hüquq işçilərinin və digər mütəxəssislərinin iştirakı ilə keçirdiyimiz yüksənqazlıda gənclər onları maraqlandıran suallara müəyyən cavablar alırlar.

Əvvəldə dediyimiz kimi, bu günün gənclərinin qarşısında çox böyük və məsul vəzifələr durur. Biz öz işimizdə bu vəzifələrin gənclərə aydınlaşdırılmasına mühüm əhəmiyyət veririk.

Hər şeydən əvvəl gənclərə başa salmağa çalışırıq ki, onlar şəhidlərimizin qanı bahasına qazanılmış milli istiqlalımızın qədrini bilməli, onu göz bəbəyi kimi qoruyub saxlamalı, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədən bir an da olsa geri çəkilməməli, ata-babalarımızın qohrəmanlıq əməna-lorini layiqinə davam etdirməlidirlər. Burada qürur hissi ilə deyə bilməm ki, faşist erməni ordusu ilə ölüm-dırırm savaşında şəhid olanlar arasında şəhərimizin mədəniyyət işçiləri və idmançılar da az deyil. Mən onlardan şair Nizami Aydi-nin, Gəncə Dövlət Kukla Teatrının aktyoru Nadir Hüseynovun və onlarca başqalarının adlarını çəka bilərəm.

Gənclər öz dilini, dİNİNİ, milli mənəvi dəyərlərimizi ürəkdən sevməli, tarixi keçmişimizə, xalqımızın keçib gəldiyi çoxəsrlik yola dərindən bələd olmalı, azərbaycanlıq və turanlıq ideyalarına səylə yiyələnməlidir, özündə milli qürur və iftخار hissi tərbiya etməyi bacarmalıdır. Bu məsələ komitəmiz gənclər arasında apardığı ideya-siyasi tərbiyə işində əsas yerlərdən birini tutur.

MİMHI Gəncə şəhər komitəsi gənclərin qarşısında duran ən vacib vəzifələrdən birini də bunda görür ki, əsas dayağımız olan cavan nəsil müasir cəmiyyətimizdə sivil və demokratik prinsiplərin bərqrar olması uğrunda mübarizənin ən cərgələrdə addimlamlı, ümumi inkişafımıza əngəl tərəfdən neqativ hallara qarşı barışmaz və principial mövqə tutmalı, yeri göldükdə öz şəxsi mənafeyini ictimai mənafeyə qurban verməyi bacarmalıdır.

Gənclərə bunu da təlqin etməyə çalışırıq ki, onlar Azərbaycandan kənardə ölkəmizi layiqinə tömsil etməli, onun beynəlxalq aləmdəki nüfuzuna, əmək məsələlərindən ən çox faydalı olmağı istəyənlərdir. Tənbəllik, müstəxorluq və ələbaxımlıq onlara yad olmalıdır. Komitə-

Gənclər işi, zəhməti sevməli, həyatda özləri üçün münəsib sənət və peşə seçməli, özünün ictimai faydalı əməyi ilə cəmiyyətimizdə nə isə bir fayda verməlidirlər. Tənbəllik, müstəxorluq və ələbaxımlıq onlara yad olmalıdır. Komitə-

miz bunu gənclərin qarşısında duran əsas vəzifələrdən biri hesab edir və gənclər arasında apardığı təbliğat və izahat işində bu məsələyə də geniş yer ayırır.

Yeni dövrün tələblərini nəzərə alaraq biz gənclərə bəs bir fikri də aşılayırıq ki, onlar yeni əsrin elmi-texniki tələbləri ilə ayaqlaşmağa səy göstərməli, daim yeniləşən və qloballaşan dünyamızın inkişaf tendensiyasından düzgün baş çıxarmalı, müasirləşmə yolunda qarşıya çıxan bütün mənənləri cəsərətlə dəf etməlidir.

MİMHI Gənəcə şəhər komitəsi gənclərdə güclü xarakter, zəngin mənəviyyat və yüksək əxlaqi keyfiyyətlərin tərbiyə olunmasını ən mühüm vəzifələrdən biri hesab edir. Bizim fikrimizcə, bu günün gəncliyi xarakter etibarı ilə bütöv və mətin, əqidə və məslək etibarı ilə saf və təmiz, ideya-siyasi cəhətdən tam yetkin və hazırlıqlı olmalı, özünün mədəni səviyyəsi, nümunəvi şəxsiyyət və ləyaqəti ilə həmişə, hər yerdə seçilməlidir.

MİMHI Gənəcə şəhər komitəsi gənclər siyasetinin həyata keçirilməsi üçün bundan sonra da öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqince gəlməyə, cəmiyyətimizə layiq gənclərin yetişməsi işinə öz töhfəsini verməyə çalışacaq.

Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı filialının tədris işləri üzrə direktor müavini, texnika elmləri namizədi

Ramiz İSGƏNDƏROV

Gənclər siyasetinin həyata keçirilməsində prioritet istiqamətlər.

Son illər içtimai həyatımızın bütün sahələrində həmkarlar ittifaqlarının sosial amortizator kimi rolü daha çox hiss olunur. Bu gün ən kültəvi içtimai təşkilat olan həmkarlar ittifaqlarının gənclər siyasetinin başlıca məqsədi işləyen və oxuyan gənclərin sosial - iqtisadi hüquqlarının müdafiəsi üzrə üzbətəşkilatlarının fəaliyyətinin təşkili, gənclərin həmkarlar ittifaqları sıralarına cəlb edilməsi, xarici ölkə həmkarlar ittifaqları mərkəzlərinin gənclərlə iş təcrübəsinin öyrənilib yayılması olmalıdır.

Əhalinin həyat səviyyəsi, əmək şəraiti və digər amillərin pisləşməsinə səbəb olan sosial - iqtisadi proseslər öz neqativ təsiri ilə gənclərdən də yan keçməmişdir. Bu problem ümumi xarakter daşısa da, onların əksəriyyəti gənclərin vəziyyəti üçün xüsusilsə xarakterikdir. Bunlar pulsuz peşə təhsili almaq imkanlarının pisləşməsi, ilk iş yerinin əldə olunması və iş düzəlməyin çətinliyi, işsizliyin yüksək səviyyəsi, ailə qurmaq üçün imkanların möhdudluğu, hərtərəflü və mədəni inkişaf üçün imkanların pisləşməsidir. Bu və digər problemlərin nəticəsidir ki, gənclər arasında cinayətkarlıq, narkomaniya halları çıxalmış, vicedanlı məhsuldalar əməyin nüfuzu azalmışdır.

Gənclərlə aparılan işin mövcud vəziyyəti təşkilatlanma işində olan problemlərin dərinləşməsi ilə müşahidə olunur. Sərr deyil ki, bir çox həmkarlar ittifaqları təşkilatları gənclərlə sistemli və məqsədyönlü iş aparmır. Bu da son nəticədə təşkilata yeni üzvlərin axınınnı zəiflədir, həmkarlar ittifaqı fa-

allarının cavañaşması prosesini longidir. Bu istiqamətdə işləri canlandırmaq üçün həmkarlar ittifaqlarının gənclər siyasətinin konsepsiyası olmalıdır. Həmkarlar ittifaqları bu siyaseti Azərbaycan Respublikasının, «Həmkarlar Ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu, Beynəlxalq Konvensiya və standartlar, müqavilələr, Azərbaycanın beynəlxalq təşkilatlar arasında öhdəlikləri, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Nizamnaməsi və digər program sənədləri əsasında aparmalıdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, beynəlxalq həmkarlar ittifaqları hərəkatının bir hissəsidir və özünün gənclər siyasətini xarici həmkarlar ittifaqları mərkəzlərinin, xüsusilə Beynəlxalq Əmək Təşkilatının üzvü olan dövlətlərin təcrübəsini istifadə etməklə həyata keçirməlidir.

Əmək qabiliyyətli əhalinin bütün kateqoriyaları arasında gənclərin məşğulluğu, onların əmək fəaliyyətinə hazırlanması xüsusilə böyük əhəmiyyət kəsb edir, çünki bu məsələlər XXI əsrə ölkəmizi daha da inkişaf etdirmək kimi çətin bir məsələnin öhdəsindən gəlməli olan nəslin formallaşması ilə bağlıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşə götürürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanmış Baş Kollektiv Sazişdə tələblərin müvəqqəti və mövsümü məşğulluq məsələrinin həlli, ümumtəhsil və peşə təhsili ocaqlarının məzunlarının işlə təmin edilməsi nəzərdə tutulmuşdur.

Lakin ixtisaslı fəhlə kadrlarının hazırlanması sahəsində vəziyyət ciddi narahatlıq doğurur. Texniki peşə məktəblərinin məzunlarının sayının azalması, məzunların işlə təmin olunmasındaki problemlər ölkədə kriminogen şəraitini kəskinləşdirən amillərdəndir.

Gənclər siyasətinin cari və perspektiv məsələlərinin həlli bütün üzv təşkilatların fəaliyyətinin koordinasiyası olma- dan mümkün deyil. Bunun təmin olunması üçün gənclərin

müxtəlif kateqoriyalarının xarakterik problemləri öyrənilməli, təhlil olunmalı və ümumiləşdirilməlidir. Həmkarlar ittifaqları cəmiyyətin bütün təbəqələrinin diqqətini gənclər probleminə cəlb etməyə çalışmalıdır. Bu işin səmərəliliyi üçün kütləvi informasiya vasitələri həmkarlar ittifaqlarının gənclərlə işini müntəzəm və geniş işçiləndirməlidir.

Biza belə gəlir ki, «Ülfət» qazetində gənclər rubrikasının açılması, burada gənclərin əmək və sosial – iqtisadi hüquqlarının müdafiəsi ilə bağlı materialların dərc olunması səmərəli vasitə olardı. Bu məqsədə ayrı-ayrı həmkarlar ittifaqı təşkilatlarının gənclərlə işini, onların içtimai – siyasi həyatda iştirakını gənc həmkarlar ittifaqları liderləri və fəalları ilə aparılan tədbirləri təbliğ etmək lazımdır.

Gənclərlə aparılan işi sistemli şəkildə istiqamətləndirmək üçün həmkarlar ittifaqı təşkilatlarında xüsusi Şuraların və komissiyaların yaranması da əhəmiyyətli olardı.

Ümumiyyətə, həmkarlar ittifaqlarının gənclərlə işinin səmərəliliyinin artırılmasının ən optimallı yolu həmkarlar ittifaqları fəallarının hazırlığının təkmilləşdirilməsi və onların təhsilidir. Bu işdə həmkarlar ittifaqlarının təhsil müəssisəsi Əmək və Sosial Münasibətlər Akademiyası Bakı filialının imkanlarından istifadə etmək olar.

Azərbaycan Milli Elmlər Akademiyasının
İnsan Hüquqları İnstitutunun direktor müavini

Sücəddin ABDULLAYEV

Milli dövlətçilik prinsiplərinin gənclərə aşilanmasında ictimai təşkilatların rolü.

Azadlıq çox dərin fəlsəfi məzmunu malik bir anlamdır. Əsrlər boyu böyük mütəsəkkirlər bu barədə fikirlər söyləmiş, insanlar inqilablar etmiş, yürüşlər, mühərbişələr və ümumiyyətlə insan onu daima axtarmışdır. Bütün bəşəriyyətdə insan hüquqları və insan azadlıqları həmisiət onda olmuşdur. Bəşəriyyətin on ali varlığının hüquqları qorunub və qorunacaqdır.

Müstoqil azad Azərbaycan Respublikasının vətəndaşı olmaq bizim də hər bürümüz on böyük arzusu olmuşdur. Sovet rejimi dövründə ürəklərdə gizli yaşadılan bu azadlıq arzusu yeni dövra keçid ərafəsində reallaşdı.

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bir sira problemlərlə üzləşdi və bu problemlərin həll etməsində 1993-cü ildə ardıcıl olaraq başlamışdır.

Azərbaycan Respublikasının inkişaf dövrünü biz ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə ikinci dəfə qayıdışından sonra olan dövrü götürürük və götürürük ki, Azərbaycan Respublikasının inkişafı hər sahədə möhz bu dövrdən başlayır. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanda gənclər - ictimai təşkilatlarla hər sahədə aparılan işlərdə qeyd etdiyimiz dövrdən başlayır. Göstərilən dövrdən ictimai təşkilatlarla - gənclərlə əlaqəli bir sira qurumların yaradılması, geniş sayda tədbirlərin respublikamızda təşkil edilməsi və keçirilməsi olimpiya hərəkatı, olimpiya oyunları söylədiyiklərimizə misaldır.

Azərbaycan dövlətçiliyi prinsiplərinin və onların gənclərə aşilanmasında ictimai təşkilatların, ilk növbədə həmkarlar təşkilatlarının rolü həmisiət olduğu kimi bu gün də vacibdir. Hər bir müəssisə, təşkilat ictimai qurumlarda xüsusiət həmkarlar təşkilatı bu yönəl iş aparmalıdır və bu ideoloji işin aparılması zoruridir. Çünkü bir gəncin cəmiyyətdə yetişməsi, onun layiqli vətəndaş olması üçün ailə, məktəblə bərabər ictimai qurumlar, bir də qeyd edirəm, xüsusiət həmkarlar respublikada on çıxluq təşkil edən həmkarlar təşkilatın da iştirakı və rolu müsbət olmalıdır.

Bu nöqtəyi nəzərdən Həmkarlar Təşkilatları üçün prioritet məqsəd sayılı biləcək ideoloji prinsiplər, milli dövlətçilik prinsipləri ümummilli liderimiz Heydər Əliyevin respublikə gənclərinin I Forumunda onun tərəfindən səsləndirilmişdir.

«Gənclərimizin qarşısında duran əsas vəzifələrdən biri mənəvi tərbiyə məsələsidir. Bilirsiniz, indi maddi çətinlik, maddi ehtiyaclar şübhəsiz ki, cəmiyyətdə cürbəcür mənfi halların meydana gəlməsini götərib çıxarır. Ancaq gənclərimiz də bilməlidir, vətəndaşlarımız də bilməlidir ki, bu dövrün müvəqqəti çətinliklərinə dözmək lazımdır, mənəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyalandırmak lazımdır. Ümumbaşarı da yərlər Azərbaycan xalqının milli, mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Mənəviyyat olmayan yerda heç bir şey ola bilməz. Nə qədər var-dövlət olsa da, pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerda heç bir şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil etən bütün mərhələlərdə keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur. Keçmiş tariximizdə biza qalan simaları bu gün dünyada məshhurlaşdırın və bizim üçün nümunə edən onların yüksək mənəviyyatıdır, yüksək amallarıdır. Ona görə də bu gün mənəvi tərbiyə bəlkə də keçmiş illərdən daha çox lazımdır. Bildiyiniz kimi həmkarların təşkilatı həmisiət olduğu kimi çıxluq təşkil etmiş gənclərimiz milli ruhda tərbiya olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin asa-

sunda təbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dövrlərimizi yaxşı bilməlidir. Milli dövrlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvəlik böyük bir məfhumdur. Bu sadəcə ordu da xidmət etmək deyil, vətənə sadıq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik». Dahi öndərimizin söylədiyi bu program xarakterli fikirlər bu gün hər bir həmkarlar təşkilatının milli dövlətçilik prinsiplərinin gənclərə aşilanmasında əsas fəaliyyəti kimi götürülməlidir.

Milli dövlətçilik prinsiplərinin gənclərə aşilanmasından danışarkən tarixi keçmişimizin qiymətləndirilmesi zərurəti xüsusi qeyd olunmalıdır. Bu azərbaycanlı gəncinən layiqli vətəndaş kimi yetişməsində mühüm əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycanın dövlət bayrağında əks olunmuş rənglərin manası – əks olunan rənglərin hansı ideyaları kəsb etməsini hər bir Azərbaycan gənci bilməli və bu ideyalara hörmət etməlidir (göy – aydın səma və inkişaf müasirlik, qırmızı – türkçülük prinsipləri, dövlətçilik uğrunda təküləməş qanlar, yaşıl – dinimiz, əqidəmiz məssəbimizdir).

Həmkarlar Təşkilatları Azərbaycan Respublikasının Konstitusiyası onun əsas qanundur və o qanun kimi dərk olunmalı hər bir gəncin borcudur ki, onun maddələrini öyrənmək və dərk etmək – ondan istifadə etməyi bacarmalıdır.

Konstitusiyamızın 15 maddəsi bir başa həmkarlar təşkilatının hüquqları və əsas iştiradır. Burada insanın mənzil hüququ, əmək hüququ, istirahət hüququ, sosial təminat hüququ, ətraf, mühit və sağlamlıq hüququ, seçmək və seçilmək hüququ, seçkilərdə iştirak etmək hüququ və ən əsas ictimai təşkilatlarda birləşmək hüququ.

Milli dövlətçiliyin inkişafı, möhkəmlənməsinin vətəndaşlara – gənclərə aşilanmasında AMEA azad həmkarlar ittifaqının fəaliyyəti də buna misaldır. AMEA AHİ-da Dövlətçilik və vətənpərvərlik komissiyası fəaliyyət göstərir.

Biz milli dövlətçilik və onun gənclərimizə aşilanmasından danışarkən 1993-cü ildən Milli məclisə qəbul edilmiş konvensiyalar haqqında da danışmaya bilmərik. Bu əsasən Avropanın beynəlxalq əmək təşkilatının vaxtı ilə qəbul etmiş 11, 35, 47, 87, 135 hayatı vacib konvensiyalarıdır və eyni zamanda bu yaxınlarda Milli Məclis tərəfindən əsas müddəələri qəbul edilmiş Avropa Sosial Xartiyasının müddəələrinin geniş istifadə etmək lazımdır.

Həmkarlar Təşkilatlarının milli dövlətçilik prinsiplərinin təbliğində üzərinə düşən vəzifələrdən biri də gəncləri orduya hazırlamaq və bu istiqamətdə işçilərlə, ailələrlə, gənclərlə və Azərbaycan Hərbi Komisarlığı ilə aparılmış və aparılacaq işləri ön plana çəkməkdir.

Bu gün Azərbaycan Respublikasına ayaq aćmış müxtəlif dini ideologiyalar xüsusi gənclərimizə öz mənfi təsirini göstərir. Bu barədə son dövrlərdə çox danışılmış lakin artıq milli mentalitetimizin bir hissəsinə çevrilmiş islamə qeyd olunan dini ideyaların vurdugu zərbəni dəf etmək yolları göstərilməmişdir. Bir sıra gənclərimizin beyninə yeridilmiş xaricdən gələn dini yaxud dünyavi ideologiyaların galəcəkdə göstərəcəyi fəsadlar haqqında danışmağa ehtiyac yoxdur. Bunu biz hamımız bilirik. Bizim üçün əsas məsələ odur ki, Azərbaycan Respublikasının dövlət ideologiyası olan azərbaycanlılıqda yer alan islam gənclərə ulu babalarımızdan biza miras qalan dəyər kimi aşılansın. Bu işin aparılması çox zəruridir və milli vətənpərvərlik ideologiyasının tərkibində aparılması vacib olan bu işin məhz həmkarlar təşkilatları vasitəsi ilə aparılması məqsədə uyğundur.

Bakı Dövlət Universitetinin
Tarix kafedrasının müəllimi,
tarix elmləri namizədi, dosent

Kərim ŞÜKÜROV

SSRİ-nin dağılması ərəfəsində Azərbaycan gənclərinin sosial-dəmoqrafik vəziyyəti və müstəqillik dövrünün əsas tendensiyaları.

Gənclər cəmiyyət həyatında mühüm yer tutur. Onların potensial imkanlarının aşkar edilməsi və reallaşdırılması sahəsində dövlət siyasetinin həyata keçirilməsi üçün gənclərin sosial-dəmoqrafik vəziyyətinin öyrənilməsi mühüm problemlərdəndir. Problemi dinamikada tədqiq etmək üçün SSRİ-nin dağılması ərəfəsi və müstəqillik dövrü xronoloji çərçivə kimi götürülür.

Gənclərə 16-30 yaş arasında olanlar şəmli edilir. SSRİ-nin mövcudluğu dövründə (1922-1991) keçirilən sonuncu, 1989-cu il əhalı siyahıya almasına görə ölkədə 16-29 yaşında olanlar 61.679.578 nəfər (bütün əhalinin 21,6%-i) idi. Onlar dan 31.172.576 nəfərini kişi, 30.507.002 nəfərini qadın təşkil edirdi.

Gənclərin 67,7%-i şəhərlərdə, 32,3%-i kəndlərdə yaşayır. Həmin siyahıya almanın məlumatına görə Azərbaycan SSRİ-də yaşayan gənclərin sayı 1.955.969 (respublika əhalisinin 27,9%-i) idi. Azərbaycan gəncləri SSRİ gənclərinin 3,17%-ni təşkil edirdi. Lakin bütün əhalı içərisində gənclərin payı Azərbaycanda SSRİ-yə nisbətən 6,3% çox idi. Azərbaycanın 16-29 yaş arasında olan əhalisinin 964.643 nəfəri (49,3%) kişi, 991.426 nəfəri (50,7%) qadın idi.

Azərbaycan gənclərinin 1.029.956 nəfəri (52,65%) şəhərlərdə, 926.013 nəfəri (47,34%) kəndlərdə məskunlaşmışdı.

Respublikada şəhərli gənclərin sayı SSRİ üzrə göstəricidən 15,1% az, kəndli gənclərin sayı isə əksinə bir o qədər çox idi.

1991-ci ilin oktyabrında Azərbaycan dövlət müstəqilliyi elan edir, dekabr ayında isə SSRİ dağılır. Bu dövrdən etibarən Azərbaycan gənclərinin say dinamikası, cins tərkibi və yerləşməsində baş verən dəyişikliklər müəyyən edilmiş, onun əsas tendensiyalarını göstərə bilər. Burada aydınlıq yaratmaq üçün bütün rəqəmləri deyil, 2001 və ya 2002-ci ilə aid olan rəqəmləri müəyyən edib müqayisələr aparaq.

Məlumdur ki, statistik məcmüalarda əhalinin tərkibi tək yaşlar üzrə deyil, yaş qrupları üzrə (osasın 5 yaş qrupu üzrə) verilir. Bizi də 16-29 yaş arasında əhalı maraqlandırığına görə əlavə hesablama aparmağa ehtiyac yaranır.

Bəs ki, 15-29 yaş qrupuna daxil olan əhalı içərisindən 16-19 yaşlar arasında əhalinin sayını tapmaq üçün müvafiq rəqəm beşə bölünür, alınan nüticə həmin rəqəmdən çıxılır. Beləliklə, qalan rəqəm orta hesabla 16-19 yaşlıları əks etdirmiş olur. Bu cür hesablama əsasında 2002-ci ildə Azərbaycan Respublikasında 16-29 yaş arasında olanların 2001 min nəfər olduğunu müəyyən etmək olar. Onlar respublika əhalisinin (8141,4 min) 24,6%-ni təşkil edirdi.

Gənclərin təxminən 989,6 min nəfərini kişilər (49,45%), 1011,2 min nəfərini (50,54%) qadınlar təşkil edirdi. 16-29 yaşılı əhalinin 1013,3 min nəfəri (50,6%) şəhərlərdə, 987,6 min nəfəri (49,4%) kəndlərdə yaşayırırdı. Göründüyü kimi 1989-cu ilə nisbətən 2002-ci ildə Azərbaycanda gənclərin sayıının mütləq rəqəmlərlə artmasına (+45min) baxmayaraq, onların ümumi əhalı içərisində payı 3,3% azalmışdı. Gənclərin cins tərkibində nisbət cüzi dəyişikliklə müşayit olmuşdur.

Həmin dövrdə yaşayan gənclərin sayı şəhərlərdə yaşayışlınlara nisbətən çoxalmışdır. SSRİ-nin dağılması ərəfəsi və müstəqillik əldə edildikdən sonra Azərbaycan gənclərinin ayrı-ayrı yaş qrupları üzrə yerləşməsi və cins tərkibi dəyişik-

balərin öz təhsilini davam etdirməsi qayğısına qalınırı. Lakin, Sovet rejiminin nəinki gənclərə, bütün cəmiyyət üzvlərinə qoymuş yasaqlar, ideoloji yekşənəqlik mövcud potensial məhv edə bilmədi. 60 -ci illərin demokratik ruhlu gəncləri 80-ci illərin sonu üçün erməni təcavüzünü səpər çəkməyə hazır olan yetkinlərə çevrildilər. Hərəkatın canlı cəmiyyət ölçüsü isə birmənali gəncliyin hesabına yüksək göstərici nümayiş etdirə bilərdi.

Azərbaycan gəncliyinin öz xalqının, Vətəninin taleyi nə biganə qalmaması, milli ruhunun ölməməsi, əksinə milli-demokratik hərəkatın liderlərinə çevriləməsi əsində kommunist rejiminin ideoloji sarsıntıtı, müstəqil dövlətçilik yolunu başlangıcı oldu.

XX yüzilliğin 70-ci illərində SSRİ-nin ən mühüm ali məktəblərində Azərbaycan üçün 17 mindən çox yüksək ixtisaslı gənc mütəxəssis hazırlanmışdı. Heydər Əliyevin təşəbbüsü ilə C.Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbin açılması gənc milli hərbi kadrların yetişdirilməsinə xidmət edirdi. Ermənilərin açıq təcavüzkar əməlləri qarşısında Azərbaycan gəncliyi təşkilati baxımdan kifayət qədər güclü olmama da etiraz səsini qaldırdı, mitinglər təşkil etdi, siyasi maarifçilik işi apardı. 1990-ci ilin yanvarında sovet ordusunun Azərbaycan xalqına qarşı qanlı siyasetinin ilk və əsas qurbanları gənclər oldu. Gənclərin mübarizə əzmi, Azərbaycan ərazisinin toxunulmazlığı uğrunda ölüm - dirim savaşına qalxması respublikadakı ictimai - siyasi proseslərə güclü istiqamətləndirici təsir göstərdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktinin qəbulundunda - Azərbaycan milli dövlətçiliyinin bərpasında gənclərin misilsiz xidməti vardır.

Əhalisinin yaş tərkibinə görə Azərbaycan gənclər ölkəsi hesab edilir. Müstəqil Azərbaycan Respublikasının bərqrar olmasında, möhkəmlənməsində çox konkret işlər görmüş gənclərin mənafeyini nəzərə almaq dövlət siyasetinə çevrildi. 1994-cü il iyulun 26-da Gənclər və İdman nazirliyinin yara-

dılması zəncirvari əməli işlərin başlangıcı oldu. Müstəqil Azərbaycan gənclərinin forumları keçirildi. 1996-cı il fevralın 2-də I forumda iştirak edən dövlət başçısı Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuş: «Hər bir Azərbaycan gənci... hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir». 1999-cu il martın 2-3-də keçirilən II forumda da H.Əliyev öz fikrini davam etdirmişdi: «Siz, müstəqil Azərbaycanın XXI əsrə yaradanlarınız, quranlarınız, inkişaf etdirənləriniz». Tarixdə böyük şəxsiyyətlərin əksəriyyəti gəncliyə xitab etmişdir. Təbiət etibarı ilə yenilikçi, cəsarətli, təşəbbüskar, enerjili olan gənc nasıl etibarlı müttəfiqə çevriləndə çox mürkkəb vəzifələrin öhdəsindən layiqinə gələ bilir. Bu fakturu nəzərə alaraq II forumda H.Əliyev «siyasi vəsiyyət» etmişdir: «Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracaq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətinin yaşatmaq, inkişaf etdirmək üçün həzir olun!». Bu missiyani yerinə yetirmək üçün isə gənclər respublikanın ictimai-siyasi hayatında daha fəal iştirak etməli, passiv vətəndaş mövqeyi tutmamalı, cəmiyyətin problemlərinin həllini öz üzərinə götürməyi bacarmalıdır. Təbii ki, güclü dövlətin gənci də manən qüdrətli olur. Dövlət - vətəndaş, dövlət və gənclər tərəfdənliyində qarşılıqlı xidmət göstərilməlidir. 1999-cu il 29 iyul tarixli «Dövlət gənclər siyaseti haqqında» prezident fərmanı da məhz dövlətin diqqətini və qayığını gənclərə yönəltmək məqsədi daşımışdır. Fərmanın verdiği imkanlardan bəhrələnən gənclər və onları birləşdirən müxtəlif təşkilatlar Azərbaycanın dövlət müstəqilliyinin təminatçı olmaq funksiyasını həyata keçirməyi fərxi vəzifə və borc hesab etməlidirlər.

Gənc İqtisadçılar Birliyinin sədri,
iqtisad elmləri namizədi

Azər ƏMİRASLANOV

İqtisadi islahatların yeni mərhələsində gənclərin rolu.

Transformasiya dövrünü yaşayan ölkələrin təcrübəsi göstərir ki, iqtisadi islahatların dinamik bir şəkildə həyata keçirilməsi gənclərin, o cümlədən onları birləşdirən müxtəlif təşkilatların bu prosesdə nə dərəcədə iştirak etməsindən asılıdır. Geniş miqyaslı islahatlar cəmiyyətin bütün fəaliyyət sahələrində yeniləşməni özündə ehtiva edir. Belə bir yeniləşmənin aparıcı qüvvəsi, daşıyıcısı isə məhz gənclərdir.

İqtisadi quruculuq prosesində ölkəmizdə bazar iqtisadiyatinin, yeni iqtisadi münasibətlərin formallaşmasında gənclərin rolü xüsusilə qeyd edilməlidir. Məlum olduğu kimi sahibkarlıq fəaliyyəti yeni iqtisadi sistemin əsas atributlarından biridir. Sahibkarlıq inkişaf etdikcə azad cəmiyyətin əsas sosial bazası olan mülkiyyətçilər təbaqəsi yaranır və liberal dəyərlərə əsaslanan demokratik cəmiyyət quruculuğu prosesi dönməz xarakter alır. Bu gün Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışan sahibkarların təxminən 70 faizi gənclərdən ibarətdir. Bu iqtisadi quruculuq prosesinin əsas yükünün məhz gənclərin üzərinə düşdüyüünü göstərir.

Gənclərin istər milli iqtisadiyyatımızın formallaşmasında, istorşa də iqtisadi problemlərin təhlil edilməsində, müvafiq tədqiqatların aparılmasında, dövlət tərəfindən müəyyən edilmiş ümumi iqtisadi kursun təbliğ edilməsində, iqtisadi sistemləndirmənin gücləndirilməsində xüsusi rolü vardır və maarifləndirmənin gücləndirilməsində xüsusi rolu vardır və bu getdikcə daha aydın bir şəkildə nəzərə çarpar. Ölkədə çəvək iqtisadi təbliğat sisteminin qurulmadığı bir şəraitdə gənclərin bu prosesdə yaxından iştiraki xüsusi əhəmiyyət kəsb edir.

Hər bir ölkədə elan edilmiş iqtisadi-ideoloji kursun təbliği, iqtisadi strategiyanın ölkə və dünya ictimaliyətinə çatdırılması vəzifəsi bir qayda olaraq iqtisadi siyasetin hazırlanmasına və həyata keçirilməsinə məsul olan iqtisadi komanda tərəfindən yerinə yetirilir. Azərbaycanda isə iqtisadi ideoloji təbliğat qeyri-qənaətbəxş və bəzi hallarda ziddiyyətli bir şəkildə həyata keçirildiyinə görə bu vəzifəni də ölkənin siyasi rəhbərliyi yerinə yetirməli olur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, müşahidə edilən bu meyl iqtisadi islahatların başlanıldığı vaxtdan bu günə kimi davam etməkdədir.

İqtisadi-ideoloji təbliğat heç də ölkə iqtisadiyyatının yalnız «çičəklənən» iqtisadiyyat kimi xarakterizə edilməsi, mövcud iqtisadi vəziyyətin birtərəfli şəkildə işqlandırılması və şəhər edilməsi kimi başa düşülməməlidir. Belə bir təbliğat mexanizmisi ölkəmizdə həyata keçirilən iqtisadi strategiyanın, dövlətimizin milli iqtisadi maraqlarının, reallaşdırılan və nəzərdə tutulan iqtisadi tədbirlərin qarşılaştığımız problem və çətinliklərin ölkə vətəndaşlarına davamlı şəkildə çatdırılması tömən etməlidir.

İqtisadi təbliğat yalnız informativ xarakter daşımamalı, o dəha çox iqtisadi məarifçilik nöqtəyi nəzərindən həyata keçirilməlidir. Transformasiya prosesi 10 ildən çox olan bir dövri əhətə etsə də əhalinin müəyyən bir hissəsi yeni iqtisadi sistemə keçidin vacibliyini və sosialist iqtisadi sistemindən imtina edilməsinin labüdüyünü yətərinə dəyərləndirmir. Bu ilk növbədə amirlik iqtisadiyyatının iflasa uğraması səbəblərinin və transformasiya prosesinin zəruriliyinin əhaliyə tam izah edilməməsinin nüticəsidir.

İqtisadi təbliğat yalnız ölkənin iqtisadi potensialının, xüsusilə də təbii sərvətlərimizin səthi bir şəkildə qiymətləndirilməsi üzərində deyil, bu potensialın Azərbaycanın milli maraqları namına istifadəsinə şərait yarada biləcək sağlam iqtisadi sistemin formalşdırılması məsələləri kontekstində qurulmalıdır. Dünya ölkələrinin təcrübəsinə istinadən qeyd etmək olar ki, hər bir ölkənin təbii sərvəti iqtisadi inkişaf

üçün zəmin yaratса da onun halledici şərti kimi çıxış etmir. Nə qədər təzadlı görünə də dünyanın əzif inkişaf etmiş ölkələrinin əksəriyyəti təbii ehtiyatları zəngin olan ölkələrdür. Belə bir təzad həmin ölkələrdə mövcud iqtisadi potensialın reallaşdırılmasına şərait yaranan səmərəli iqtisadi sistemin yaradılmamasının nəticəsidir. Burada ABŞ-in 26-cı prezidenti Teodor Ruzveltin bu ölkənin iqtisadi potensialı ilə bağlı söylədiyi fikrini xatırlatmaq istərdim. O demişdir: «Bizim dövlətin böyükliyү və qüdrəti malik olduğumuz sərvətlər deyil, bu sərvətlərdən necə istifadə etməyimizlə müayyənləşir».

Iqtisadi təbliğat həm də ölkə iqtisadiyyatının kompleks təhlilinin aparılmasını tələb edir. Təssüflər olsun ki, indiya kimi Azərbaycan iqtisadiyyatının ümumi monitorinqini aparılmayıb. Doğrudur, iqtisadi yönümlü dövlət orqanları müvafiq sahələrlə bağlı təhlil və araşdırımlar aparırlar. Lakin bu sahədə görülən işlərin təcrid edilmiş halda deyil, bir-birini tamamlayaraq olaqlandırılmış şəkildə aparılmasına ehtiyac var. Sistemli iqtisadi təhlil və onun nəticələri Azərbaycan iqtisadiyyatının problemlərinə və onların həlli yollarına da sistemli yanaşmaq imkanı vera bilər. Həc şübhəsiz, ölkə iqtisadiyyatının monitorinqi obyektiv olmalı və mövcud reallıqları eks etdirməlidir. Bu məqsədlə ölkə statistikasının şəffaflığı və onun ictimaiyyətə açıqlığı təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, iqtisadiyyat da insan orqanizmi kimidir. Ona düzgün «diagnoz» qoymasan, «müalicəsi»ni də apara bilməzsan.

Dünya təcrübəsi göstərir ki, keçid dövrünü yaşayan və milli iqtisadiyyatını formalasdırmaqdə olan ölkələr iqtisadi transformasiya prosesində bir sira ciddi sosial-iqtisadi problemlərlə qarşılaşırlar. Və bir çox hallarda bazar iqtisadiyyatına keçidin məntiqi nəticəsi kimi çıxış edən bu problemlərin həlli qisa bir müddətdə mümkün olmur. Bu baxımdan Azərbaycan iqtisadiyyatı da bu kimi problem və çətinliklərdən xali deyil. Mövcud problemlərimizin təhrif edilməsi və dra-

matikləşdirilməsi iqtisadi maraqlarımızla bir araya siğmadığı kimi, sosial-iqtisadi problemlərimizə münasibətdə inkarçılıq mövqeyi də sağlam iqtisadi-ideoloji təbliğat prinsipləri nə uyğun gəlmir. Hazırda mövcud iqtisadi problemlərin geniş müzakirəsinin təşkil edilməsinə və bu müzakirələrin fikir müxtəlifliyi şəraitində keçirilməsinə böyük ehtiyac vardır. Iqtisadi problemlərimizə belə bir yanaşma alternativ ekspert rəylərinin, nəticə və təkliflərin üzə çıxarılmasına zəmin yaratmış olardı. Bu məqsədlə Azərbaycan hökuməti tərəfindən elmi ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının, özəl bölmənin iştirakı ilə Ümumrespublika İqtisadi Forumunun keçirilməsini məqsədə uyğun hesab edirik. Belə bir Forum həm də son 10 ildə iqtisadi sahədə görülmüş işlərin nəticələrinin yekunlaşdırılması və təhlil edilməsi, eyni zamanda iqtisadi islahatların növbəti mərhələsi ilə bağlı məsələlərin idarəetmə sistemində islahatlar və struktur dəyişiklikləri, maliyyə sistemində şəffaflıq, kənd təsərrüfatının və qeyri-neft sektorunun inkişafı, iqtisadi inkişafla sosial inkişafın balanslaşdırılması ilə bağlı problemlərin ölkə iqtisadçılarının iştirakı ilə müzakirə edilməsi baxımdan əhəmiyyətli ola bilər. Ümumiyyətə, iqtisadi problemlər xarakterindən və onları doğuran səbəblərdən asılı olmayıaraq ölkə ictimaiyyətinə və vaxtında çatdırılmalıdır ki, sonradan onlar təhrif edilmiş və ya «siyasılşdırılmış» bir şəkildə təqdim edilməsin.

Iqtisadi ideoloji təbliğatın milli maraqlarımıza uyğun olaraq qurulması üçün iqtisadçı alımların, müstəqil ekspertlərin iqtisadi problemlərin müzakirəsinə cəlb edilməsi vacibdir. Cox təssüflər olsun ki, bu gün Azərbaycanın iqtisadi elmi mühiti ilə iqtisadi yönümlü dövlət orqanları arasında böyük bir məsələ var. Bu məsəfənin azaldılmasına cəhd göstərilməməsi iqtisadi-elmi potensialın kortəbi şəkildə siyasılşməsinə görür. Fikrimizə, hayata keçirilən iqtisadi islahatların elmi xarakterini və mövcud problemlərə konstruktiv yanaşmanı təmin etmək üçün Azərbaycanın iqtisadi-elmi mühitinin iqtisadi quruculuq prosesində yaxın-

dan iştirakına şərait yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, iqtisadçı alımlar ölkə ziyanlarının əsas hissəsini təşkil etməklə yanaşı, həm də iqtisadi islahatların həyata keçirilməsində və milli iqtisadiyyatın formallaşması prosesində əsas qüvvə kimi çıxış edirlər. Bu baxımdan ölkəmizdə iqtisadi-elmə potensialın mövcud imkanlarının dəyərləndirilməməsi və ondan istifadə edilməməsi iqtisadi islahatları elmİ mühitin dəstəyindən məhrum etməklə iqtisadi maarifləndirmə işində, iqtisadi-ideoloji təbliğat sahəsində ciddi problemlərin yaranmasına səbəb ola bilər.

Fikrimizcə, əməkyyotun intellektual potensialından, xüsusilə də elmi ictimaiyyətin, özəl bölmənin və üçüncü sektor adlandırılan qeyri-hökumət təşkilatlarının mövcud imkanlarından səmərəli istifadə etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında İqtisadi Şuranın yaradılması məqsədə uyğun olardı. İctimai əsaslarla fəaliyyət göstərəcək belə bir konsultativ qurum iqtisadi islahatların elmİ metodoloji bazasının hazırlanmasında, mütəmadi olaraq ölkə iqtisadiyyatının monitorinqinin aparılmasında, milli iqtisadiyyatımızın perspektiv inkişaf prioritətlərinin müəyyən edilməsində, iqtisadi islahatların ictimailaşmasında və ölkənin siyasi rəhbərliyi üçün iqtisadi informasiya mənbəyinin və kanalının çoxşaxəliliyinin təmin edilməsində mühüm rol oynaya bilər. Məlumat üçün qeyd edək ki, istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə bu cür qurumlar öz təklif və tövsiyələri ilə mühüm iqtisadi problemlərin həllinə əhəmiyyətli təsir göstərir və hökumətlə ictimaiyyət arasında körpü funksiyasını yerinə yetirir.

Bu gün həm iqtisadçılar, həm də digər sahənin mütəxəssisləri Azərbaycanın makroiqtisadi uğurlarından danışır və konkret rəqəmələrə istinad edirlər. Həq, şübhəsiz, Azərbaycan özünün son ildəki tarixi inkişaf yolunda milli iqtisadiyyatın formalşdırılması və inkişaf etdirilməsi sahəsində ciddi uğurlar əldə edib. Birmənali şəkildə qeyd edə bilərik ki, ölkəmizin inдиya kimi əldə etdiyi uğurlar bilavasitə ümum-

milli liderimiz cənab Heydər Əliyevin strateji əhəmiyyət kəsb edən mühüm addimlarının, qəbul etdiyi ciddi siyasi qərarların nöticəsidir. MDB və Şərqi Avropa ölkələrinin heç birində Azərbaycanda olduğu kimi iqtisadi proseslərə dövlət başçısı tərəfindən davamlı və ardıcıl siyasi dəstək verilməmişdir. Keçid dövrünü yaşıyan bir ölkə üçün dövlət başçısı iqtisadi komandaya hansı dəstəyi vərə bildirdi də cənab Heydər Əliyev bundan dəfələrlə artıq iqtisadi komandaya belə bir siyasi dəstəyi vermişdir. Əgər belə demək mümkünse, ölkə iqtisadiyyatının inkişafı üçün yaşıl işığı yandıran məhz siyasi rəhbərliyin strateji fəaliyyəti olmuşdur. Əgər siyasi sabitlik təmin edilməsəydi, dövlət quruculuğu prosesi sistemli bir şəkildə həyata keçirilmişəsydi, əsrin müqaviləsi imzalanmasaydı, dünənin aparıcı super dövlətləri ilə çoxtərəflisi əməkdaşlıq dərinləndirilmesaydı, beynəlxalq donor təşkilatları strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə cəlb edilmişəsydi, dövlət idarəciliyi sistemində ierarxiya prinsipinə ciddi bir şəkildə əmək edilməsəydi, bir çox MDB respublikalarında olduğu kimi bizdə də iqtisadi uğurlardan, müsbət makroiqtisadi göstəricilərdən səhəb gedə bilməzdı. İndi ölkəmiz elə bir mərhələyə qədəm qoyur ki, artıq iqtisadi komanda, müvafiq dövlət orqanları öz fəaliyyətləri ilə iqtisadi quruculuğun, islahatlar prosesinin növbəti mərhələsinə öz töhfələrini verməlidirlər.

Iqtisadi islahatların yeni mərhələsinə keçid rəsmi olaraq Azərbaycan prezidenti cənab İlham Əliyevin «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndiriləsi tədbirləri haqqında» 24 noyabr 2003-cü il tarixli fərmanı ilə elan edilmişdir. Bu fərmana əsasən qeyri-neft sektorunun inkişafı, özəlşəxəminin sürətləndiriləsi, antiinhişar fəaliyyətinin gücləndirilməsi, aqrar islahatların ikinci mərhələsinə başlanılması, əmək haqqı və pensiya sisteminin təkmilləşdirilməsi, dövlət idarəetmə sistemində islahatların davam etdirilməsi, işsizliyin azaldılması, xüsusi də gənclərin məşğulluğunun təmin edilməsi, regionların inkişaf etdirilməsi, döv-

lət vəsaitlərindən səmərəli istifadə edilməsi, əhaliyə göstərişlən sosial xidmətlərin yaxşılaşdırılması, sosial sahədə islahatların sürətləndirilməsi dövlətin sosial-iqtisadi siyasetinin prioritet istiqamətləri kimi müyyən edilmişdir. Həc şübhəsiz, bu fərmanın icrasında gənclər də dövlət və qeyri-dövlət sektorunda çalışmasından asılı olmayaraq yaxından iştirak etməlidirlər. Artıq informasiya texnologiyalarının üstünlük-lərindən faydalana bilən, təkcə milli iqtisadiyyatda deyil, həm də dünya iqtisadiyyatında, beynəlxalq maliyyə bazarında baş verən prosesləri ardıcıl izləyə bilən, elmi-tədqiqat sahəsində, o cümlədən biznesdə ən son yenilikləri mənimşəmiş olan gənclər iqtisadi islahatların yeni mərhələsinə öz töhfələrini verməlidirlər.

Dünya Azərbaycanlı Gənclərinin
Beynəlxalq Həmrəyliyi Cəmiyyətinin prezidenti

Tofiq ƏLİZADƏ

Dünya azərbaycanlıları gənclərimiz tarixi
vətən naminə çalışmalıdır.

Doğma Vətən saydıgımız müstəqil Azərbaycan artıq öz müstəqilliyinin 13-cü ilini yaşıyır. Yola saldıgımız 2003-cü ilin son ayında xalqımızın böyük oğlu, müstəqil Azərbaycanın qurucusu, dünya azərbaycanlılarının lideri cənab Heydər Əliyev dünyasını dəyişdi. Bu xəbər bütün dünyada yaşıyan azərbaycanlıları çox kədərləndirdi. Həyatının mənasını Vətənə xidmət etməkdə görən ümummilli liderimiz Heydər Əliyev, xaricdəki soydaşlarımızın milli özünüdərkətmə hissələrinin oyanmasında və onların təşkilatlanmalarında müüm rol oynamışdır.

Son on ilda müstəqil Azərbaycan dövləti 40 illik sivilizasiya yolu keçərək, tarixin müxtəlif sınaqlarından çıxmış, dünya dövlətləri sırasında öz layiqli yerini tuta bilmişdir. Yüzlərcə dövlətlər sırasında Azərbaycanın üç rəngli bayrağının dalğanlanması, vətənimizin adının hörmətlo, şərflə çəkilməsi bizləri fərqli sevindirmişdir. Bəli, Azərbaycanın dünya səviyyəsində tanınmasında ümummilli liderimiz cənab Heydər Əliyevin xidmətləri tarixi və əvəzsizdir. 1994-cü ildən başlayaraq, cənab Heydər Əliyev xaricə səfərləri zamanı həmvətənlərimizlə görüşlərində onları vahid ideya – Azərbaycanlılıq ideyası ətrafında toplaşmağa çağırır və bunun üçün böyük söylər göstərirdi.

Əlbəttə, bu heç də asan məsələ deyildir. Azərbaycanlıların vətənə bağlılığı, dilini, dinini, milli adət-ənənələrini daima qoruyub saxlamaq kimi gözəl xüsusiyyatlara malik olmasına baxmayaraq, onların bir-biriləri ilə əlaqələrinin mütəşəkkilliyi yox dərəcəsində idi. Ötən dövr ərzində Azərbay-

can dövlətinin siyaseti, bir tərəfdən xaricdəki azərbaycanlıların vahid ümummilli ideya ətrafında toplanması, vətəndə gedən proseslərə fəal surətdə cəlb edilməsi, digər tərəfdən də onların təşkilatlanmalarına yardımçı olunması sahəsində olmuşdur.

Bu ideyalar ilk növbədə tarixin, dünya azərbaycanlılarına töhvəsi olan müstəqil Azərbaycan Respublikasını yaşatmaq və möhkəmləndirməyə yönəldilib. Vətən, sadəcə torpaq anlayışı deyildir. Eyni zamanda bu torpağa insanların bəslədiyi məhbəbatdır. Onun uğrunda vuruşmaq, mübarizə aparmaq, qohramanlıq göstərmək gərəkdir.

Dünya Azərbaycanlıları və bizlər hər il «31 Dekabr» günü -nünən çox böyük səbirsizliklə gözləyir və onu milli həmrəylik günü kimi qeyd edirik. 1991-ci il, oktyabrın 18-də Azərbaycan özünün müstəqiliyini elan etdikdən sonra, ilk təsis etdiyi milli bayram 31 Dekabr Dünya Azərbaycanlılarının Milli Həmrəyliyi günü oldu. Bu gün, azərbaycanlılar dünyasının 70-ə yaxın əlkəsində maskunlaşmışlar. Xarici əlkələrdə Azərbaycanlı adına şəraf və ləyaqət götürən, neçə-neçə dünya şöhrəti alımlorımız, ziyalılarımız, incəsənət xadimlərimiz və iş adamlarımız var. Soydaşlarımız yaşıdlıqları əlkələrin içtimai –siyasi həyatında da yaxından iştirak edirlər.

Müstəqil Azərbaycan Respublikası xarici əlkələrdə maskunlaşmış, Azərbaycanlıların milli həmrəyliyinə nail olmaq üçün öz üzərinə düşən tarixi missiyasını yerinə yetirməyə çalışır. Xaricdəki icmalarımızın formalaşması, təşkilatlanması və soydaşlarımızın birliliyi və həmrəyliyi sahəsində illərlə çalışığımız və atdığımız addımların nəticələri təhlil olunaraq onu göstərir ki, vətən xaricində, qürbət ellərdəki həmvətənlərimizin və Azərbaycan icmalarının geniş imkanlarından istifadə olunması, müstəqil Azərbaycanın həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində, həmvətənlərimizin iştiraklarının təmin edilməsi, əlkəmizin nüfuzunun daha da artmasına xidmət edən mütəşəkkil, səmballı,

güclü bir qüvvəyə çevriləməsi yollarında illərlə çox iş görülməlidir.

Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycanla əlaqələrinin daha da inkişafı və möhkəmlənməsi dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı tədbirlər sırasında Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı mühüm yer tutur. Ümummilli liderimiz cənab Heydər Əliyevin 23 may 2001-ci il sərəncamı ilə, 2001-ci ilin noyabrın 9-10-da Bakı şəhərində Azərbaycan tarixində ilk dəfə olaraq Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi.

Müstəqil dövlətimizin göləcək inkişafı üçün vacib hadisələrindən sayılan bu qurultaya dünyanın 30-dan çox ölkəsinən 500-ə dək soydaşlarımız və həmvətənlərimiz qonaq gəlmişdilər. Qurultay nümayəndləri qarşısında çıxış edən cənab Heydər Əliyev azərbaycanlılıq ideyaları ilə əhatə olunmuş geniş məzmunlu nitq söyləmiş, dünya azərbaycanlılarıni müstəqil Azərbaycan dövləti naminə milli həmrəyliyə çağırmışdır. Bu gün bir çox xarici əlkədə yaşayan azərbaycanlıların əksəriyyəti əslən cənubi azərbaycanlı və türkiyəli olan soydaşlarımızdır. Yaşadığımız Azərbaycan'dan isə ABŞ, Avropana və başqa qürbət ellərə mühacirət əsasən 1990-ci illərdən sonra başlamışdır. Qeyd etmək lazımdır ki, xarici dövlətlərin bir çoxunda azərbaycanlılar sayına görə, başqa azsaylı xalqlar arasında öndə durur. Məsələn Rusiyada 2,5, Türkiyədə 3, ABŞ-də 1 milyon və s. Vaxtıyla taleyinə didərginlik, sürgünlük yazılmış qardaş və bacılarımız qürbət ellərə sapələnərək uzun illər əzablı günlər keçirmiş, çətinliklərlə üzləşərək əziyyətlərlə özlərinə yurd-yuva qurmuşlar. Azərbaycan Respublikasının müstəqiliyindən sonra xaricdəki azərbaycanlılar vətənə sərbəst golib-gedir və qohumluq əlaqəsi yaradırlar. Dünyada yaşayan azərbaycanlıların bir müstəqil dövləti var. Harada və necə yaşamasından asılı olmayaraq özünü azərbaycanlı sayan hər birimiz öz şəxsi həyatımızın yaşayış soviyyəsinin yaxşı qurulması haqqında dü-

sündüyümüz kimi biza ayaq tutmayı öyrətmış, adımızı-soyadımızı Azərbaycan türk qoynu tarixi vətənimizə kömək barədə də bir az düşünməliyik. Bəzən belə bir atalar sözünü tez-tez işlədirik: «Gəzməyə qürbət ellsər, ölməyə vətən yaxşı». Məgər vətənə təkcə ölmək üçünmü gəlmək lazımdır. Vətənə onun dar günündə xidmət etmək gərəkdir. Biz xaricdəki soydaşlarımızın gözəl yaşayışlarına çox seviniriz amma doğma vətənə də lazımi köməklilikləri vaxtında etmək lazımdır. Xaricdəki soydaşlarımızın bir xeyli hissəsi gənclərdir. Əsasən Avropa, Rusiya və MDB ölkəsində gənc soydaşlarımızın yeni diaspora nəslinin azərbaycanlı soyköküna qayıdış ruhunda böyüməsi və inkişaf etməsi gənc dövlətimizin qüdrətlənməsi baxımından çox vacibdir. Vətən xaricindəki gənc soydaşlarımızın milli həmrəyliyinin təşkilinə kömək məqsədi ilə 1996-ci ildə dünya azərbaycanlı gənclərinin beynəlxalq həmrəyliyi cəmiyyəti yaradıldı. Yarandığı ildən başlayaraq təşkilatımız (DAGBHC), qürbət ellərdə yaşayan bacı və qardaşlarımızın təşkilatlanması, icmalarımızın formalşaması və milli həmrəyliyimizin təşkili sahəsində yorulmadan çalışır və vətəndə, xarici ölkələrdə gördüyü bütün işlərin mənasını doğma Azərbaycana xidmətdə görür. Bu illər ərzində dünya azərbaycanlı gənclərinin beynəlxalq cəmiyyəti 80-ə yaxın dövlətçilik əhəmiyyətli tədbirlər, elmi konfranslar, soydaşlarımız üçün seminarlar və müxtəlif tədbirlər keçirmiş, imkanı daxilində şəhid ailələri və mühərabə əllərinin qayğılarına qalaraq onlara humanitar yardımalar göstərmiş və bu aksiyalara xaricdən gələn soydaşlarımızı da istiqamətləndirmişdir. Ümumiyyətlə, xarici ölkələrdə Azərbaycan naminə səfaliyyət göstərən hər bir milli təşkilatımızın əsas vəzifəsi vətənə köməkliliklər göstərmək olmalıdır. Amma, çox istərdik ki, soydaşlarımız əvvəlki illərə nisbətən də ha faal olaraq tez və mobil təşkilatlanıb, formalşasınlar. Düzdür 10-15 il öncə Azərbaycana yaxın və uzaq xaricdən gələn hər bir soydaşımız böyük heyranlıqla qarşılanır, xüsusi diqqət göstərilir, gəlişləri mətbuatda geniş işıqlandırılır.

İndi artıq bizlərə xaricdəki soydaşlarımızın harada və necə yaşamasından çox, onların Azərbaycan naminə hansı mühüm işləri görəcəkləri maraqlı olardı. Doğrudan da Azərbaycanlı olub vətəndaş kimi bigənəcək hayat tərzi keçirmək, xalqımızın üzbüüz dayandığı problemləri qulaqardına vurmaq, «mənəndən keçin qardaşımı dəysin», prinsipi ilə yaşamaq çox asandır. Amma vətənin qeyrətini çıkmak, onun inkişafı və qüdrətlənməsi haqqında daima hissili yaşamaq və imkanı daxilində bu sahəyə köməkliliklər göstərmək, hər an Vətənin taleyülü daşını ciyinlərdə saxlamaq əsil vətəndaşa məxsusdur. Bu gün xarici ölkələrdə 300-a qədər Azərbaycan cəmiyyət və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Son vaxtlar xaricdə xüsusilə də Rusiyada diasporamızın icmalarımızın və soydaşlarımızın güclü olduğundan çox danişırıq. Bəs onda görəsən güclü icmalarımızın əsil məkanı saylanın Rusiya kimi böyük bir dövlətdə soydaşlarımız arasında yüksək vəzifə sahibləri niyə azdır? Düzdür böyük vəzifə sahibi olan azərbaycanlılar da var. Ancaq onları barmaqla saymaq olar.

2.5 milyon azərbaycanının yaşadığı Rusiyada dövlət dumasına seçkilərdə azərbaycanlılar az sayı ilə iştirak edir ya da seçilə bilmirlər. Bəs onda necə olur ki, Rusiyada azərbaycanlılardan qat-qat az yaşayan başqa millatların nümayəndələri Rusiya dövlət dumasına seçilə bilirlər, bizimkilər isə yox?! Axi soydaşlarımız bu ölkədə uzun illərdir ki, yaşayır və yaşadıqları ölkənin qanunu vətəndaşlıdırırlar.

Sonra da deyirik ki, niyə bizim Vətən xaricində lobbilərimiz yoxdur? Bütün işlər uzaqgörənlilik və vaxtında görülməlidir. Bu baxımdan xaricdəki soydaşlarımızın və həmvətənlərimizin təşkilatlanma prosesləri düzgün qurulmalı, yaxın və uzaq diaspora, yəni icmalarımızın iş proqramları mütəxəssislər tərəfindən tərtib edilib hazırlanmalıdır. Diaspora probleminə öncə elmi nöqtəyi nəzərdən yanaşılmalıdır. Bu sahənin mütəxəssisləri, ən əsası isə azərbaycanpərvərliyi təbliğ edən tanınmış ziyahları tariximizdən, ədəbiyyatımızdan

anlayışı olan milli ideoloqları və təbliğatçıları olmalıdır. Dövlətçiliyimizin inkişafı üçün vacib olan belə bir işin məqsədönlü olub, pillə-pillə irəliləyərək uğurla yerinə yetirilməsi üçün bu sahənin mütxəssisləri illərin təcrübələrindən faydalananaraq geniş təhlillər aparmalı, xaricdəki azərbaycan cəmiyyətlərinin inkişafları ilə bağlı strateji iş planları hazırlamalıdır. Bu baxımdan Dünya Azərbaycanlı Gəncərinin Beynəlxalq Həmrəyliyi Cəmiyyəti tərəfindən işlənilib hazırlanmış 15 bənddən ibarət «Xaricdəki Azərbaycan Cəmiyyət və Kültür Mərkəzlərinin fəaliyyəti üçün iş programı» daha çox diasporamızın təşkilatlanmasında xüsusi xidmət göstəribilər. Diaspora məsələlərinə diqqət və qayğı müstəqil dövlətimizin qarşısında duran vacib məsələlərdəndir. Artıq neçə illərdir ki, xarici ölkələrdə milli lobbilərimizin yaranmasına çalışırıq. Amma, anlamalılığı kifayət etmədiyi üçün diasporanın illər uzunu nizamla təşkilatlanıb, güclü maddi-texniki bazası olduqdan sonra lobbiçilik haqqında danışmaq olar. Yaxşı olardı ki, soydaşlarımızın tarixən qürbət ellərə mühacirətləri ilə bağlı, tarixi əsaslara söykənən kitablar, publisist yazılar çox yazılsın. Axi hər bir soydaşımız özünün ata və babalarının bu ölkələrə mühacirət tarixlərini bilməlidirlər. Qədim azərbaycanlıların dünyaya səpələnmələrinin tarixini eks etdirən səmballı elmi əsərlərdən biri də, təşkilatımız tərəfindən buraxılan tariximizin savadlı tədqiqatçısı, mərhum alimimiz Nazim Rizvanın «Azərbaycan Diasporası Tarixindən» adlı kitabıdır. Bu kitabda Azərbaycanlıların dönyanın bir çox ölkələrinə yayılmış tarixi 2500 ilə yaxın göstərilir və tutarlı elmi əsaslarla sübuta yetirilir. Diaspora problemi on çətin bir sahədir. Çünkü bu problemlərin həlli yollarında, 100 minlərlə insanların psixologiyası ilə üzüşir, müxtəlif əqidəli soydaşlarla temasda olursan, bütün bu çətinliklərə baxmayaraq bu sahədə çalışmaq çox şərəfli və dərin mənalıdır. Ona görə şərəflidir ki, vətənin gələcəyi namına heç bir təmənna güdmədən illərlə bəzən də maddi imkanlı soydaşlarımızın milli həmrəyliyi namına çalışırsan. Bu iş-

də fədai olaraq gördüğünüz bütün işlərin mənasını vətənə sonsuz məhəbbət hissi olaraq ona xidmətdə görürük. Ümummilli məqsədlər ətrafında birləşmək-təşkilatlaşmaq, xaricdəki həmvəntən və soydaşlarımızın on ümidi vəzifələri olmalıdır. Xaricdəki azərbaycanlılar vətən qarşısında borclu qalmamalıdır. Dövlətimizin inkişafı mərhələlərində yaxından istirak etməlidirlər. Çox istərdik ki, qürbət ellərdə müxtəlif səbəblərdən məskunlaşmış qan qardaşlarımızın qələbləri daima vətən eşqi ilə döyünsün. Hər bir xalq, millət mütəşəkkil olanda, birləşmədən qədrini bilməli onun uğrunda canımızdan belə keçməyi bacarmalıyıq.

Azərbaycan keçən əsrin (XX) sonunda müstəqillik əldə etməsi bəşəriyyətin xalqımıza bəxş etdiyi tarixi bir hadisədir. Bu gün gözü Azərbaycanda olan xarici ölkələrdə yaşayış hər bir qardaş və bacılarımız milli ideologiyamızın əsasını təşkil edən Azərbaycan pərvərlik hissələri ilə yaşamalı, dövlətimizin rəmzləri olan milli bayrağımız, gerbimiz, himnimiz ilə öyməmli və fəxrlı etməlidirlər.

Dünya Azərbaycanlıları xarici ölkələrdə tarixi vətənimiz namına çalışmalı və bilməlidilər ki, onların arxalarında hüquqlarını və milli mənafələrini daima qorumağa çalışan müstəqil bir Azərbaycan dövləti durur.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı,
Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı

Əkbər QOŞALI

Azərbaycanda dövlət gənclər siyasetinin mədəni əsaslarına dair.

Azərbaycan Respublikasında gənclər siyasəti dövlətin xüsusi önmə verdiyi sahələrdəndir. Azərbaycan Prezidenti hələ 1994-cü ildə bu siyasəti yürütmək üçün mərkəzi idarəetmə orqanı yaradaraq sözügedən məsələ ilə həm operativ, cari şəkildə, necə deyərlər bilavasitə məşğul olmağa başladı, həm də bu siyasətə perspektiv-strateji məzmun vermiş oldu. Son illər dövlət gənclər siyasetinin bu və ya digər məzəniyyətləri haqqında yetərinə çıxışlar, o cümlədən mətbü çıxışlar olmuş, müxtəlif təhlillər aparılmışdır. Lakin hesab edirəm ki, bu siyasetin kulturoloji aspekti, ümumiyyətlə, onun formallaşmasında tam gücü ilə iştirak edən mədəniyyət amili gərayınca dəyərləndirilməmişdir.

Öncə onu qeyd etməliyik ki, Azərbaycan Respublikasının dövlət gənclər siyasəti bütün digər sahələrə nisbətən bəlkə də ən çox mədəni-mənəvi təməl üzərində bərqaşar olması ilə forqlənir. Bu da yəqin ki, respublikamızın, müstəqil dövlətimizin, ümumən xalqımızın aqressiyadan uzaq, humanist və böşəri dəyərlərə sadıq varlıından qaynaqlanır. Fikir vermisinizsə, son illər yaranan dövlət orqanları da, məsələn, Qadın Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqlar İstítutu, İnsan Hüquqları üzrə Müvəkkilik, Azərbaycanda Atatürk Mərkəzi, Xaricdə yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi daha çox öz humanitar məhiyyəti ilə seçilir, mədəni-mənəvi məsələlərin hüquqi dövlət quruculuğu içinde inkası kimi təcəlli edir. Biz böşər mədəniyyətinə, mədəniyyət tarixinə öz adını qızıl hərflərlə yazmış bir xalqın ovladlarıyız. Bədxahlar nə qədər dansalar da, nə yazıqlar

ki, ikili standartlarla idarə olunan dünya birliyi bəzən məqsədyönlü bigənəlik göstərsə də hər halda bizim xalqın mədəni səviyyəsini, tarixini, milli əyrimizi göstərmək üçün başqalarının bizim olan maddi mədəniyyət nümunələrini dünən də, elə bu gün də öz adlarına çıxmalarını (pis olan şeyi heç kəs özünüküldürməz), Nizamini, Tusini, Füzulinı, Xətai ərşini, Təbriz Miniatür Məktəbinə, müğamlarımızı..., Üzeyir Hacıbəylini, Qara Qarayevi, Fikrət Əmirovu, Rəşid Behbudovdan danmaq-sonadakdan dañmaq mümkün deyil. Onların bəşər mədəniyyətində tutduqları yer hər halda etiraf olundugundan bir boy daha yuxarıdır... Və əgər nəzərə alsaq ki, hazırda - XXI əsrin 4-cü ilinin başlanğıcında respublika əhalisinin gənc nəsil hissəsi yeniyetmə və uşaqlarla birlikdə 60% təşkil edir, o zaman gəncəliyin və onlara yönəlik siyasetin əsasları, məzmunu əyani formada şəkillənmiş olur. Bu sual öz aktuallığını saxlamaqdadır: «Biz hardan galmişik, haradayıq, haraya və kimlərə, nə ilə gedirik?!»

Mövzunun birbaşa hədəfindən yayınmamaq üçün belə ümumi fikirlərdən sonra bir neçə kəlmə də müstəqilliyimin son illərində dövlət gənclər siyasəti rakursundan baxıdə mədəniyyət, ədəbiyyat və incəsənət aləmində hansı addımların atıldığına diqqət yetirmək istərdim.

Bəlli faktlara müraciət edək. Keçmiş Azərbaycan Prezidentinin dövlət əhəmiyyətli tədbirlərlə zəngin iş qrafikində kiçik yaşlı rəssamın fərdi sərgisində, yeniyetmə və gənclərin iştirakı ilə keçirilən konsertlərdə, tamaşalarda iştirak etməyə vaxt ayırması faktından tutmuş, «Gənc istedadlarının qızıl kitabını» təsis etməsini, «Gənc yazıçılarla dövlət qayğısının artırılması haqqında» sərəncam imzalamasını, çoxsaylı gənc istedadları da şəhər edən mədəniyyət və incəsənət xadimləri üçün fərdi təqəbüdlərin ayrılması, əsasən mədəni-kültürov tədbirlərdə müşahidə olunan «2 fevralın Gənclər Günü kimi təqvimə salınması hadisəsinədək bütün bu atılmış addımlar məsələnin əməli müstəvəi üzərində maddiləşməsinə dələlat edir. Nəzərə alsaq ki, indiki Prezidentimiz məhz Əliyevçi

ideoloji-siyasi kursun davamçısı, Heydər Əliyev ideyalarının daşıyıcısıdır, o zaman göləcəyə nükbin baxmağa, önumüzdə millət və mədəniyyət adına fəaliyyət üçün daha geniş meydan açığınına inamımız artır. Zəngin təcrübə və gənclik enerjisinin sintezinin daha irəli mövqelər uğrunda düşünməyimizi və hərəkət etməyimizi şortlondirdiyinə inanıram.

Ölkəmizdə Dövlət Gənclər teatrı, Gənc Tamaşaçılar Teatrı fəaliyyət göstərir. Azərbaycan Yaziçılar Birliyinin dövlət büdcəsindən maliyyələşən «Ulduz» dərgisi gənc ədəbi qüvvələr üçün nəzərdə tutulub, gənclik auditoriyasına ünvanlanır. Həm AYB-nin, həm də dövlət dəstəyi görən digər köklü yaradıcılıq ittifaqlarının bilavasitə gənclərlə işləyən struktur vahidiləri var. Bütün bunlarla yanaşı müstəqillik dövründə təsis olunmuş bir sıra qeyri-hökumət gənclər təşkilatları da var ki, onlar da mümkün olduğu qədər gənclərin, ümumən xalqın mədəni həyatında yaxından iştirak etməyə cəhd göstərir, mümkün olduğu qədər əhatəli, davamlı və layiqli işlər görməyə çalışırlar. Belə təsisatlara misal olaraq mənim təmsil etdiyim beynəlxalq birlüyü, Yeni Yazarlar və Sənətçilər Qurumunu, Azərbaycan-Ruminiya Mədəni göstərmək olar. Bir sıra mətbü orqanlarının, o cümlədən «Yeni Azərbaycan» qəzetinin, «Ədalət» qəzetinin, «Xalq cəbhəsi» qəzetinin gənc ədəbi qüvvələrə yaratmış olduğu imkanları yad etməsək insafsızlıq olar. Mətbuatımızın özü də sərrədeyil ki, əsasən gənclərin çalışdığı mətbuatımızın dövlət qayğısı ilə əhatə olunması faktını da bu yerdə xatırlatmalı və bunu da bir mədəniyyətə dəstəyin daha bir nümunəsi kimi dəyərləndirməliyik. Lakin heç şübhəsiz, belə ictimai-siyasi qəzetlər bütövlükdə arzuolunan səviyyədə deyil, yalnız mümkün olduğu həcmdə ədəbi gəncliyə yer ayıra bilirlər. Odur ki, gənclər, İdman və Turizm Nazirliyinin sərf gənclik qəzetinin nəşrinin, daha doğrusu nəşrin bərpasının zəruriliyini burada vurgulamaq istərdim.

Şübhəsiz ki, elektron KİV həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. Elə bir ailə tapmaq çətinidir ki, elektron KİV-dən faydalananın onların tam əksəriyyətinin professionallik səviyyəsinin qənaətboxş olmaması və bunun da hər halda tamaşaçı, dinləyici zövqünün xeyriə işləmədiyini qeyd etmək lazımdır. Həm doğma türkçemizdə qabiliyətsiz və savadsız danişan aparıcılar sarıdan, həm də verilişlərdə ağırlığın deyək ki, əsasən müğənnilərə, şou-biznes aləminə verilmiş baxımından narahatlılıqlar mövcuddur və belə narahatlılıqlar yalnız mənim fikrim deyil, sözügedən məsələyə diqqət ayırmış tam əksər filoloqların, peşəkar jurnalistlərin, nüfuzlu ziyanlıların mövqeyidir ki, bunun da yəqin ki, coxumuz şahidi olmuşuq. Görünür çatışmazlıqların aradan qalxması üçün həm «Dövlət dili haqqında» Qanunun tam gücü ilə tətbiqi, həm də əlaqədar orqanların, o cümlədən Gənclər, İdman və Turizm Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Teleradio Şurasının, Mətbuat Şurasının, Yaziçılar Birliyinin, Bəstəkarlar İttifaqının principial mövqeyi, əlaqəli işi gərkli olacaqdır.

Hər halda nöqtə boyda problemi həll etməsən o böyüküb dağ ola bilər, dağ boyda problemi isə zaman-zaman nöqtə halına salmaq mümkündür. Nəzərə alsaq və yuxarıda qeyd etdiklərimizi təkrarlasaqlı ki, dövlətimiz, prezidentimiz, mədəniyyətin, incəsənətin, nizamlı, səliqə-səhmanlı inkişafı üçün münbit şərait yaradıb, o zaman böyük işlərin görülməsi, kiçikli-böyüklü problemlərin aşılması üçün yetər ki, istək və tərəponış olsun.

Yeri gəlmışkən mövzuya uyğun olaraq daha bir neçə təklif çıxış etmək istərdik.

- «Ulduz» dərgisinin nəşri işində AGİTN də iştirak etsin, məsələn, keçmiş komsomol təşkilatının iştirakı təcrübəsinə uyğun olaraq;

- Yaradıcılıq İttifaqları ilə AGİTN-nin əməkdaşlığı da ha üstün mövqelərə çıxarılsın;
- İşgal altında qalmış tacavüzkar dövlət tərəfindən dağıdılan və ya «erməniləşdirilən» maddi mədəniyyət abidələrimiz barədə YUNESKO və digər əlaqədar uluslararası quruluşlar qarşısında dövlət və habelə qeyri-dövlət qurumları tərəfindən məsələlər qaldırılsın və bu iş davamlı şəkildə aparılsın;
- Dövlət televiziyası ilə AGİTN-nin gənc ədəbi qüvvələrə yönəlik ortaqq programının hazırlanması məsələsinə baxılsın;
- Dövlət gənclər Mükafatı təsis edilsin və mükafata təqdimat AGİTN-la yaradıcılıq ittifaqlarının birgə rəyi ilə gerçekləşdirilsin;
- Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının qismən dövlət bütçəsindən maliyyələşdirilməsi üçün Prezident Aparatı və Milli Məclisə AGİTN kollektiyası tərəfindən müvafiq təkliflər paketi təqdim olunsun;
- Əlaqədar dövlət orqanları nüfuzlu yaradıcı heyatın iştirakı ilə Azərbaycan mədəniyyətini təbliğ edən vəb-sayıtlar hazırlanmaq, uşaqlar üçün bu istiqamətdə ayrıca layihələr həyata keçirmək üçün birgə addımlar atsınlar.

«Azərbaycan Gənc Sahibkarlar Assosiasiyası» İctimai Birliyi İctimai əlaqələr şöbəsinin müdürü

Kənül KƏRİMOVA

Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması.

Hörmətli xanımlar və cənablar, hörmətli tədbir iştirakçıları!

İcazə verin sizi «Azərbaycan Gənc Sahibkarlar Assosiasiyası» İctimai Birliyi adından salamlayım. Sevindirici haldür ki, bu gün biz, Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri bir araya gəlib öz düşüncələrimiz, problemlərimiz və nailiyyətlərimiz ilə bölüşə bilirik. Eyni zamanda, ümumiyyətə, ölkəmizdə bu cür təşkilatların olması və onların sayının getdikcə artması özü də müsbət bir haldır. Hal-hazırda Azərbaycanda çoxlu sayıda qeyri hökumət gənclər təşkilatları var və onlardan bir qismi sırf sahibkarlıq fəaliyyəti ilə məşğul olan təşkilatlardır. Bu isə o deməkdir ki, gənclər doğrudan da cəmiyyətin ən dinamik inkişaf edən hissəsidir və bù dinamika ictimai həyatın bütün sahələrində özünü bürüzə verməkdədir. Buna təsir edən bir sıra amillər vardır. Ölkədə baş verən daxili inkişaf prosesləri bu təsireddi amillərin başında gəlir.

Lakin təəssüf ki, təşkilatların kəmiyyət baxımından çox olması heç də həmişə onların keyfiyyəti ilə düzgünənəsiblik təşkil etmir. Əgər bilavasitə sahibkarlıqla əlaqədar qurumları götürsək onların bəzilərinin üzvləri belə biznesdən çox uzaq olan insanlardır. Bu isə öz növbəsində həmin təşkilatların fəaliyyətinin möhsuldurlarlığında öz əksini tapır.

«Azərbaycan Gənc Sahibkarlar Assosiasiyası» İctimai Birliyi 2001-ci ildə möhz belə bir zəmində yaranmış və 2003-cü ilin avqust ayından hüquqi status qazanmışdır. Assosiasiyanın yaradılmasının əsas məqsədi ölkəmizdə pərakəndə fəaliyyət göstərən gənc sahibkarlıq strukturlarının birləşdi-

rilməsidir. Lakin bu işin ancaq bir tərəfidir. Digər mühüm məsələ gənclərin, ümumiyyətlə, sahibkarlıq fəaliyyətinə cəlb edilməsidir. Məsələnin birinci hissəsi artıq öz həllini tapmışdır. Assosiasiyanızın öz sıralarında reklam sahəsində başlayaraq ticarət və daşınmaz əmlak sahələrinə qədər biznesin bütün sferalarını təmsil edən işgüzar gəncləri birləşdirməsi bu müddəjanı bir daha təsdiqləyir. Məsələnin ikinci tərəfinin həlli yolunda da mütəmadi işlər aparılır. Azərbaycanda gənclər siyasetini həyata keçirən dövlət qurumu olan Gənclər İdman və Turizm Nazirliyinin bu işdə bizi olduqca böyük yardımı dəyişir. Təsadüfi deyil ki, 2003-cü ildə bu nazirliyin dəvəti ilə assosiasiyanız ordudan təxxis olunmuş gənclər üçün biznesin əsasları trening kurslarının keçirilməsində iştirak etmişdir. Bundan başqa qadın rəssamların sərgisinin keçirilməsində təşkilatlı dəstək göstərmiş onlara xeyriyyəçilik aksiyalarına imza atmışdır. Azərbaycanın milli-mənəvi irsinin qorunması işində də öz kiçik töhfəmizi vermiş Emin Sabitoğlu, Rəsiq Babayev və Çingiz Ələkbərzadənin xatirəsinə həsr olunmuş «Ölvida» adlı Azərbaycanda ilk sinql və bonus video buraxdırılmışdır. Eyni zamanda assosiasiya dəgər hökumət və qeyri-hökumət təşkilatlarının tədbirlərinə qatılmışdır.

Bütün bunları sadalamaqla mənim məqsədim gördüyüümüz işlərin əhəmiyyətini vurgulamaq deyil görüləsi işlərə diqqəti cəlb etməkdir. Onların isə sayı olduqca çoxdur. Bu gün Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün real münbit şərait vardır. Ölmez liderimiz, mərhum prezidentimiz Heydər Əliyevin bütövlükdə yürütdüyü gölcəyə yönəlik, uğurlu iqtisadi siyaset kursu bunun başlıca təminatçılarındandır. Onun imzaladığı «Azərbaycan Respublikasının Gənclər Siyasəti Haqqında Qanun», təsdiq etdiyi 2002-2005-ci illərdə «Azərbaycan Respublikasında Kiçik və Orta Sahibkarlığın İnkişafının Dövlət Programı» bütövlükdə sahibkarlığın və ayrılıqda gənc sahibkarlığın inkişafı üçün çox olverişli zəmin yaratmışdır. Bir sahibkarlıq strukturunun

nümayəndələri kimi bu bizi həm sevindirir, həm də məhsuldar fəaliyyət göstərməyə təşviq edir. Çünkü Assosiasiyanızı qurarkən və onun nizamnamasını formalasdırarkən biz də məhz bu prinsipləri əsas götürmüştük. Məsələn, «Gənclər Siyasəti Haqqında» qanunun bir çox müddələri, o cümlədən, gənclərin professional hazırlığının həyata keçirilməsi, məşğulluğun təmin edilməsi sahibkarlıq fəaliyyətinə cəlb olunması, bazar iqtisadiyyatının əsaslarına yiyələnməsi və s. bu kimi müddələr bizim planlarımızın və nizamnaməmizin ana xəttini təşkil edir. Bu qanunun bir sıra müsbət cəhətləri vardır, ancaq onların arasında dövlətin gənclər siyasetinin yürüdüləsində rolü xüsusi əhəmiyyət kəsb edir. Burada gənclərin milli-vətənpərvərlik ruhunda tərbiya olunması, əxlaqi prinsiplərinin düzgün formalasdırılması, istedadlı gənclər dövlət qayğısının göstərilməsi və s. məsələlərin ön plana çəkilməsi və onların təmin edilməsi üçün lazımi tədbirlərin müəyyənləşdirilməsinin nə qədər mühüm olduğunu açıqlamağa yaxın ki, ehtiyac yoxdur. Bir vacib cəhət də gənclərin iş yerləri ilə təmin olunması, yeni iş yerlərinin açılması və on əsası regionlarda yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənclərə dəstək göstərilməsidir. Bütün bunlar haqqında danışdığımız qanunun sadəcə bir neçə müddəasıdır. Amma bunlar eyni zamanda, hər bir Azərbaycan gəncinin istəkləri, arzularıdır. Deməli, nəzəri cəhətdən biz artıq buna hazırlıq və dövlətimiz də bizim göləcək yaşamımız və fəaliyyətimiz üçün biza istər hüquqi, istər də əməli cəhətdən dəstək verməyə hazırlırdı. Biz bunu Prezident İlham Əliyevin bu mötəbər vəzifəyə seçildikdən sonra imzalamış olduğu ilk fərmandan, yəni 24 noyabr 2003-cü il tarixli «Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf templərinin gücləndirilməsi barədə» fərmanından da bir daha hiss etdik. Özünün seçiqabığı təbliğat kompaniyasında və andiçmə mərasimində də dəfələrlə bu məsələyə toxunan prezent ölkədə 600000 yeni iş yerinin açılacağını söz vermişdir. Bu da öz növbəsində ölkəmizdə yoxsulluq və işsizlik probleminin ara-

dan qaldırılması, cəmiyyətin fəal və iş qabiliyyətli hissəsi olan gənclərin Azərbaycandan könərlərə axın etməsinin qarşısının alınması deməkdir.

«Azərbaycan Gənc Sahibkarlar Assosiasiyyası» İctimai Birliyinin özünün başlıca vəzifəsini ölkəmizə, onun gənc və təndaşlarına faydalı olmaqdə görür və göləcəkdə bu istiqamətdə fəaliyyət göstərməyi planlaşdırır. Biz ölkəmizin biza na verəcəyini gözəlmirik, biz özümüz ulu öndərimiz Heydər Əliyevi örnek götürərək ölkəmiz üçün nə işə vermək istəyirik.

Qaçqın və Məcburi Köçkün
Gənclər Təşkilatının sədr müavini

Zahid ƏKBƏROV

Qaçqın və məcburi köçkün gənclərlə iş.

Dünyanı həmişə dahilər idarə edir. Tarixə nəzər salanda görürük ki, hər bir xalqın tarixində çatın, əzablı günləri olmuş, onlar əsrlərlə əsərətdə yaşamış, mübarizələr aparmış, üşyanlar etmiş və sonda xalq güclü, müdrik bir şəxsiyyətin, sərkərdənin ətrafında birləşmiş və həmin sərkərdə bütün maneoləri keçərək xalqını zülmdən işləğə çıxarmışdır. Bu tarixi proses bütün xalqların, eləcə də türk xalqlarının tarixlərinə qızıl hərflərlə yazılmışdır. Əgər XX əsrin əvvələrində türk dünyasının böyük öndəri M.K. Atatürk türk xalqını uzun sürən ölüm savaştından qalib çıxaraq güclü bir dövlət qurmağa nail olmuşdusa, XX əsrin sonlarında daha bir türk sərkərdəsi cənab H.Əliyev 70 il sovet imperiyası əsərətində yaşadıqdan sonra 2-ci dəfə müstəqillik əldə etmiş, lakin elə müstəqilliyyin ilk anlarından parçalanmaq, müstəqilliyini itirmək, yenidən əsərət buxovlarına keçmək təhlükəsindən xilas edərək bu günü müstəqil, güclü, demokratik, sabit, dünya arenasına integrasiya etmiş, beynəlxalq qurum və təşkilatlarda nüfuza malik olan, iqtisadi cəhətdən inkişaf etmiş bir dövlətə çevirmişdir.

1992-1993-cü illərdə Azərbaycan ordusu cəbhədə ağır möglubiyyətlərə uğradı, bir-birinin ardınca 10 rayonumuz düşmənin əlinə keçmişdir. 1 milyondan artıq insan öz doğma yurd-yuvalarını tərk edərək didərgin düşməsdür. Eyni zamanda ölkə daxilində hakimiyət uğrunda gedən amansız mübarizə, başpozuq dəstələrdən ibarət olan orduya xayanıtkar insanların rəhbərlik etmələri, Surət Hüseynovun və Ə.Hümbətovun Azərbaycanın parçalanmasına yönəldilmiş üşyanları o vaxtki Azərbaycanın vəziyyətini olduqca ağır-

laşdırılmış, onun əyalətlərə parçalanmaq, faktiki olaraq müsəqəlliyyini itirmək ilə üz-üzə qoymuşdur. Xalqının belə bir ağır günündə Bakıya gələn cənab H.Əliyevin öz bacarığı, siyasi biliyi, dövlət idarəetmə təcrübəsi, gərgin əməyi və ən əsası qəlbində olan vətən sevgisi ilə tezliklə ölkədə fəaliyyət göstərən silahlı dəstələri zərərsizləşdirdi, cəbhədə atəşkəsələdə edildi, ölkədə xaosa, anarxiyaya, özbaşınlığa son qoyuldu. Daxili və xarici siyasetə yeni ab-hava gotirildi. Azərbaycanın alındığı siyasi və informasiya blokadası cənab H.Əliyevin uzaqgörən xarici siyaseti natiqəsində yarıldı. Ölkədə sürətli iqtisadi inkişaf islahatlarının həyata keçirilməsi, iri neft şirkətləri ilə əsrin kontraktının bağlanması, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmarinin tikintisine başlanması və s. böyük iqtisadi layihələrin gerçəkləşməsi və iqtisadiyyatın sürətlə inkişaf etməsi, Azərbaycanda demokratikləşməsənədində həyata keçirilən və uğurlu natiqələr verən islahatlar, beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə, eləcə də yaxın qonşularla tarazlaşdırılmış siyasi xəttin müəyyən edilməsi bu gün Azərbaycanı dünyanın hər bir yerində sabit, demokratik, sürətli inkişaf edən bir dövlət kimi tanımışdır. Bütün bunlar məhz H.Əliyev dəhəsinin, H.Əliyev böyüklüyünün, onun gərgin zəhmətinin bəhrəsidir.

Azərbaycanın işgal olunmuş torpaqlarının qaytarılması, öz yurd-yuvalarından didərgin düşmüş 1 milyondan artıq qacqın və məcburi köçkünün problemləri cənab H.Əliyevi hər dəqiqə narahat edirdi və o bu problemlərin həll olunması üçün gecə-gündüz yorulmadan çalışırdı. Daim bu problem yaşayan böyük öndər çıxışlarının birində deyirdi: «...İşgal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qacqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxşən mənim üçün bir nömrəli problemdir.» Qacqınlara və məcburi köçkünlərə daim diqqət və qayğı göstərən cənab H.Əliyev dəfələrlə qacqınların və məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məskənlərinə, çadır şəhərciklərinə səfərlər etmiş, onlarla tez-

tez görüşərək daim problemləri ilə maraqlanmış və bu problemlərin həll olunması üçün bir neçə mühüm əhəmiyyət kəsb edən fərman və sərəncamlar vermiş, dövlət programları hazırlanaraq həyata keçirilmişdir. Cənab H.Əliyevin sərəncamı ilə qacqınlara və məcburi köçkünlərə müəyyən güzəştərin edilməsi, onların aldıqları çörək pullarının artırılması və s. onların həyat şəraitinin yaxşılaşmasına götürüb çıxarırdı. 1997-ci ildə cənab H.Əliyevin fərmani ilə ali təhsil müəssisələrində təhsil alan qacqın və məcburi köçkün tələbələrin təhsil haqqında azad edilməsi isə sözün əsl mənasında bu insanlar, xüsusi ilə qacqın və məcburi köçkün gənclər üçün böyük bir töhfə və onlara göstərilən diqqətin bariz nümunəsi idi. Ali məktəblərdə ödənişli təhsilin olması, qacqın və məcburi köçkünlərin isə bu təhsil haqqını ödəmək imkanları olmadığı üçün onlar təhsildən kənardə qalırdılar və bu da gələcəkdə xoşagalmaz hallara götürüb çıxara bilərdi. Lakin həmin fərman qacqın və məcburi köçkün gənclərə istədikləri ali məktəblərdə təhsil almaq imkanı yaratdı və bu fərmandan sonra qacqın və məcburi köçkün gənclərin ali məktəblərə qəbulu ildən-İL artdıqca başlıdı. İndi hər il Respublikanın müxtəlif ali məktəblərinə bu təbəqədən yüzlərlə gənc daxil olur və təhsil alırlar.

27 iyun 1998-ci il tarixdə Respublika Sarayında cənab H.Əliyevin rəhbərliyi ilə qacqınların və məcburi köçkünlərin məsələlərinə həsr olunmuş Ümumrespublika Müşavirəsində isə onların qarşılaşdıqları problemlərin həll olunması üçün dövlət və hökumət nümayəndələri arasında kəskin tələblər qoyulmuşdur. Cənab H.Əliyev «qacqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə» Dövlət Programının təsdiq edilməsi haqqında 17 sentyabr 1998-ci il tarixdə 895 sayılı sərəncam imzaladı. Bu sərəncamda qacqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, onların sosial-iqtisadi problemlərinin həll olunması, qacqınlar və məcburi köçkünlər üçün yeni yaşayış məskənlərinin salınması, onlar üçün iş yerlerinin açılması və s. tədbirlər nəzərdə tutu-

lurdu. Dövlət Neft Fonduñun gəlirlərindən qəçqin və məcburi köçkünlər üçün yeni yaşayış məskənlərinin salınması üçün vəsaitin ayrılmazı, yeni qəsəbələrin salınması və qəçqin və məcburi köçkünlərin bu qəsəbələrə köçürülməsi isə bütün qəçqin və məcburi köçkünlərə göstərilən diqqət və qayğının nümunəsidir.

Nazırınıza çatdırmaq istəyirəm ki, təmsil etdiyim Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının fəaliyyəti da məhz Ümummilli Liderimiz cənab H.Əliyevin diqqət və qayğısı nəticəsində bu gün fəaliyyət göstərir. Ölkədə 1 milyondan artıq qəçqin və məcburi köçkünün olması, onların xeyli hissəsinə gənclər təşkil etməsi, onların çoxlu sayıda problemlərlə karşılaşması və s. zorurətlərdən Qaçqın və məcburi Köçkün Gənclər Təşkilatı yaranmışdır.

Təşkilatın əsas məqsədi qəçqin və məcburi köçkün gənclərin sosial-iqtisadi, elmi, mədəni, təhsil, tibb və s. problemlərinin həll olunması, onların hüquqlarının müdafiəsidir. Gənclərin milli-demokratik, hərbi vətənpərvərlik ruhundada təbiya olunması, istedadlı qəçqin və məcburi köçkün gənclərin üzə çıxarılması təşkilatın əsas məqsəd və vəzifələridir. 1997-ci il fevral ayının 1-də Azərbaycan Respublikasının Prezidenti Möhtəşəm H.Əliyev gənclərlə görüş keçirdi. Həmin görüşdə Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov cənab H.Əliyevə müraciət edərək çıxış üçün söz istəmiş və təşkilatın müraciətini cənab prezidentə təqdim etmişdir. Burada da cənab H.Əliyev müdrüklik göstərərək Təşkilatın sədri V.Qədirova çıxış üçün söz vermiş, qəçqin və məcburi köçkün gənclərin problemlərini dinişərək müvafiq göstərişlər vermişdir. Məhz bundan sonra H.Əliyevin şəxsi diqqət və qayğısı nəticəsində 1997-ci il fevral ayının 26-da Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Heydər Əliyevin qəçqin və məcburi köçkünlərə, xüsusi ilə gənclərə göstərdiyi bu xüsusi qayğı nəticəsində Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı qarşısına qoy-

duğu məqsədləri həyata keçirmək üçün xeyli işlər görməyə nail olmuşdur. Bu gün təşkilatın qəçqinlərin və məcburi köçkünlərin siyasi məskunlaşdırıqları rayonlarda özəkləri və dəyərli məntəqələri fəaliyyət göstərir. Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı yuxarıda qəçqin və məcburi köçkün gəncin hüquqlarını müdafiə etmiş, çadır şəhərciklərində, bir sıra yaşayış məntəqələrində bir çox kütləvi tədbirlər keçirmişdir. Gənclər Təşkilatı ali və orta təhsil müəssisələrində, rayonlarda qəçqin və məcburi köçkün gənclərlə müntəzəm görüşlər keçirir və onların rastlaşdırıqları problemlərin həlli ilə bağlı müxtəlif layihələrin hazırlanıb həyata keçirilməsinə çalışır. Bu baxımdan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Gənclər, İdman və Turizm Nazirliyi ilə birlikdə istedadlı qəçqin və məcburi köçkün gəncləri aşkarlaması məqsədi ilə layihə həyata keçirmiş, gənc yazarların şer və hekayələrindən ibarət «Qisasa çağırı» adlı almanax nəşr etdirmiştir. Eyni zamanda gənc şair Şahin Ülvünün «Məhəbbətin sonu yoxdur» şer kitabını, Qarabağ müharibəsindən bəhs edən Arzu Hüseynli və Zahid Əkbərinin birgə müəlliflik etdikləri «Mənim ağ şəhərim» kitabını nəşr etdirmiştir. Həmçinin Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Dövlətqaçqinkom və Gənclər, İdman və Turizm Nazirliyi ilə birlikdə işgal olunmuş rayonların istedadlı yeniyetmə və gənclərini üzə çıxarmaq məqsədilə «Qarabağ Tərənlər» 1-ci Respublika Baxış Müsabiqəsi keçirmiştir. Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı qəçqin və məcburi köçkün gənclər arasında informasiya qılığının aradan qaldırılması məqsədilə 1999-cu ildən «Mübariz Gənc» qəzetini təsis etmişdir.

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı 1999-cu ilde keçirilən Azərbaycan Gənclərinin II Forumunda «Qaçqin və məcburi köçkün gənclərin problemləri» bölməsinə sədrlik etmiş və Respublika Sarayında hesabatla çıxış etmişdir.

Təşkilat bütün fəaliyyəti dövründə xalqımızın Ümummilli Lideri Möhtəşəm Cənab H.Əliyevin apardığı daxili və xarici siyasetinin qəçqin və məcburi köçkünlər arasında təbliğə böyük yer vermiş və bu işi uğurla həyatə keçirmişdir. Qəçqin və Məcburi Köçkün Gənclər Təşkilatı 1998-ci il may ayının 1-də keçirdiyi ümumi toplantısında cənab H.Əliyevi Təşkilatın Fəxri Sədri seçmiş və 1998-ci ildə keçiriləcək prezident seçimlərində Prezidentliyə namizədiyini irəli sürmüş, keçirilən seçimlərdə göstərdiyi fəallığa və gördüyü işlərə görə dövlət və hökumət orqanları, təşkilatlar tərəfindən Fəxri Fərmanlarla və Diplomlarla təltif edilmişdir. 2001-ci ildə isə Təşkilatın sədri V. Qədirov Ümummilli Liderimiz H.Əliyev tərəfindən ilk şəxsiyyət vəsiqəsi təqdim olunan gənclərdən biri olmuşdur. Qəçqin və Məcburi Köçkün Gənclər Təşkilatı 2003-cü ilin fevral ayının 20-də keçirdiyi VII Qurultayında da 2003-cü ildə keçiriləcək prezident seçimlərində möhtəşəm cənab H.Əliyevin prezidentliyə namizədiyini irəli sürmüşdür. Seçkilərdə isə qəçqin və məcburi köçkünlər arasında apardığı təbliğəti işlər, keçirdiyi tədbirlər, göstərdiyi xüsusi fəallığı ilə seçilmiştir. Bu seçimlərdə bütün qəçqin və məcburi köçkünlər, xüsusilə gənclər H.Əliyev məktəbinin yetirməsi və onun yolunu davam etdirməyə qadir olan cənab İ.Əliyeva səs vermişlər. Cənab cənab İ.Əliyevin apardığı seçkiqabağı kompaniyalarda qəçqin və məcburi köçkünlərlə görüşməsi, Bərdədə iki məcburi köçkün gəncin toy mərasimi mində iştirak etması bütün qəçqin və məcburi köçkünləri bir daha əmin etdi ki, cənab İ.Əliyev həmişə qəçqin və məcburi köçkünlərinin özlərinin güvəncə yeri hesab etdikləri cənab H.Əliyevin bu sahədə apardığı siyasi uğurla davam etdirəcək və tezliklə Qarabağ problemi həll olunacaqdır.

Çox təəssüf ki, bu gün dahi öndərimiz cənab H.Əliyev aramızda yoxdur. Lakin buna baxmayaraq H.Əliyev Azərbaycanın tarixində elə bir iz qoymusdur ki, o iz əsrlərlə yaşayacaq. Ən əsası da odur ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev ümummilli liderimiz cə-

nab H.Əliyevin siyasi kursunu uğurla davam etdirir. Cənab İ.Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk günlərdə çıxışlarının birində məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çadır şəhəreklərində yaşayan bütün məcburi köçkünlər üçün yaşayış məskənlərinin tikiləcəyini və onların oraya köçürülməcəyini bildirməsi heç də təsadüfü deyildir. Bu bir daha onu göstərir ki, Azərbaycan Respublikasının prezidenti cənab İ.Əliyev də bu problemi özünün bir nömrəli problemi hesab edir.

Bütün görülən işlərə baxmayaraq hələ də həll olunmamış problemlərimiz çoxdur. Biz böyük öndərimiz H.Əliyev ideyalarının sadıq daşıyıcıları olan qəçqin və məcburi köçkün gənclər inanırıq ki, biz tezliklə Ali Baş Komandan cənab İ.Əliyevin başçılığı ilə işgal olunmuş torpaqlarımızı düşməndən azad edəcəyik və qəçqin, məcburi köçkün sözünü diliyiniz lügətindən təmamilə silib atacaqıq. Cənab İ.Əliyevin dediyi kimi bizim səbrimiz sərhədsiz deyildir! Çünkü indi düşmənin qarşısında böyük şəxsiyyət H.Əliyevin qurduğu, güclü, qüdrətli, nüfuzlu Azərbaycan dayanır. İndi artıq dünya standartlarına cavab verən müasir Azərbaycan ordusu formalasmışdır və o istənilən an öz torpaqlarını azad etməyə qadirdir.

Sevinc MƏSİYEVƏ

«Uşaqlar üçün Yararlı Dünya» qurulması istiqamətində beynəlxalq öhdəliklər.

Çarlı Dikkens «İki şəhərin nağılı»nda yazırıdı: «Bu ən yaxşı dövrlər idi, bu ən pis dövrlər idi». Bir çox cəhətdən bu sözləri uşaqlara təsir etmə baxımından XX əsrin ilk dekadalarına aid etmək olar: bir tərəfdən qlobal iqtisadi sıçrayış, siyasi azadlıqlar və texnoloji möcüzələr gənc nəslin gələcəyi -na böyük ümidişlər bəsləməyə imkan verir, digər tərəfdən bəşəriyyətə tanış və uşaqlar üçün ölümçül olan xəstəliklərin, dəf edilə bilməyən yoxsulluğun qarşısı alınmayan xəstəliklərin davam etməsi, cəzasız zorakılıq və getdikcə artan yaramaz fərqlər.

On bir il bundan əvvəl uşaqlara həsr edilmiş ümumdünya sammitində dünya liderləri bir araya gələrək bütün uşaqların xoşbəxt gələcəyini təmin etmək üçün vacib, ümumbəşəri bəyannamə qəbul etmişdir. O vaxtdan bəri çoxlu nailiyətlər əldə edilmişdir. Lakin bu nailiyət və uğurlar hamar olmamış və xüsusən də inkişaf etməkdə olan ölkələrdə bir çox maneələr hələ də qalmaqdadır. İnsanların parlaq gələcəyi alıçmaz olmuş, ümumbəşəri nailiyətlərin əldə edilməsi üçün milli və beynəlxalq öhdəliklər kifayət olmamışdır.

Qlobal, milli və icmalar səviyyəsində görülən tədbirlər nəticəsində milyonlarla uşağın həyatının xilas edilməsi və gələcəklərinin təmin edilməsinə baxmayaraq Millennium Sammiti tərəfindən uşaqların mövcudluğu və inkişafı ilə bağlı müəyyən edilmiş və xüsusişdə də sağlamlıq, qidalanma və təhsillişə bağlı məqsədlər tam reallaşdırılmışdır.

Bu səbəbdən dünya dövlətləri demokratiya, bərabərlik, sülh, sosial ədalət, eyni zamanda inkişaf etmək hüququ da

daxil olmaqla bütün insanların hüquqlarında qeyd edilən bəşərilik, bələnməzlik, qarşılıqlı bağlılıq prinsiplərinə əsaslanan uşağın ən əsas məraqlarını nəzərə alaraq insan potensialının davamlı inkişaf edə biləcəyi bir dünyani qurmaq üçün öz öhdəliklərini BMT-nin Baş Assambleyasının Uşaqlar üzrə Xüsusi Sessiyasında bir daha vurgulamışlar.

Hələ də hər il 10 milyondan çox uşaq bir çox hallarda qarşısı alına bilən səbəblər üzündə tələf olur. 150 milyon uşaq natamam qidalanır, hələ də uşaqların 100 milyondan çoxu məktəbə getmir ki, bunların da 60 faizini qızlar təşkil edir.

Faktiki olaraq xroniki yoxsulluq uşaqların tələbatlarının ödənilməsində və hüquqlarının təmin edilməsində yeganə ən böyük maneə olaraq qalmaqdadır. Bəzəri olmayan qlobal tərəqqi və dünya iqtisadiyyatının 30 trilyon dollara çatdığı bir dövrədə bəşəriyyətin yarısı kəskin yoxsulluq içərisindədir. 3 milyard insan gündə 2 və daha az dollara dəlanır. Onların yarısı uşaqlardır.

Silahlara və dəbdəbəli mallara çəkilən xərclərlə müqayisədə uşaqların əsas ehtiyaclarının ödənilməsi üçün lazım olan vəsait kifayət qədər kiçikdir. Hətta məhdud dəstakla belə ən yoxsul ölkələr də sosial xidmətləri təmin edə bilər. Bəzən çatışmayan cəhət heç də resursların məhdudluğu deyil, təsəvvürlərin yanlış olması, prioritətlərin düzgün müəyyən edilməməsi və ictimaiyyətin bu işə kifayət qədər məsuliyyətli yanaşmamasıdır. Buna görə də BMT-nin Baş Assambleyasının Uşaqlar üzrə Xüsusi Sessiyası uşaqlar üçün daha yaxşı gələcəyin təmin edilməsinə dair verilən vədi yeri-nə yetirmək məqsədilə təsəvvürləri və öhdəlikləri yenidən müəyyən etdi.

Uşaq probleminin artması Azərbaycan üçün də qaçılmaz oldu. Yenidən müstəqillik əldə etmiş ölkəmiz radifikasiya etdiyi ilk beynəlxalq konvensiyalardan biri Uşaq Hüquqları Konvensiyası və onun fakultativ protokolları oldu. Azərbaycan Respublikası qanunvericiliyində bu sənədlərin müd-

dəalarına cavab verən bir sıra qanun, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamı, dövlət programı qəbul edilmişdir. Bu sənədlər uşaqların hüquqlarının təmin edilməsi, onların hərtərəfli inkişafı və layiqli vətəndaş kimi inkişafı, fiziki, intellektual, yaradıcı potensiallarının reallaşdırılması üçün təminat verir:

- «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu

- «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunu (22 iyun 1999-cu il)

- «Fiziki cəhdətən qüsürü olan şəxslərin xüsusi təhsili haqqında» Azərbaycan Respublikasının Qanunu (5 iyun 2001-ci il)

- «Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (31 may 2002-ci il)

- «Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında» Əsasnaməyə əlavələr barədə Azərbaycan Respublikasının Qanunu (15 iyul 2000-ci il)

- «Valideynlərin itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı tədbirlər planı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı (7 noyabr 2001-ci il)

- «Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında Dövlət Programı» Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı (22 iyun 2000-ci il)

Azərbaycan Respublikasının Milli Gənclər Siyasətinin əsas istiqamətlərindən biri uşaq və yeniyetmələrin hüquqlarının müdafiəsi, təlim-tərbiyəsinin gücləndirilməsi və onla-

rın mənəvi, intellektual, fiziki inkişafına şəraitin yaradılmasıdır.

Azərbaycan uşaqlarının daim qayğı və diqqətlə əhatə olunması da danılmaz həqiqətdir. Müstəqillik illəri dövründə Azərbaycan uşaqlarının səsi dünyanın müxtəlif yerlərində keçirilən elm, təhsil, mədəniyyət, incəsənət, idman yarışlarından, müsabiqələrindən, olimpiyadalarından, dünyanın ən nüfuzlu ali təhsil ocaqlarından eşidildi.

Uşaqların öz imkanları çərçivəsində istər milli, istərsə də regional səviyyələrdə qərarqəbəletmə proseslərində iştirak etmək və cəmiyyətin inkişafına yardım etmək hüququnun təpibəsməsi son dekada ərzində əldə olunmuş ən böyük naiyyətdir. 1999-cu ildə Uşaqlar üçün Dünya Hərəkatının çərçivəsində Azərbaycanda da uşaq hərəkatı formalasdırılmışa başlandı. Bu hərəkatın başlıca məqsədi uşaqların cəmiyyətdə gedən proseslərdə iştirakını təmin etməkdən ibarət idi. Hələ o zaman uşaq arzularının reallaşdırılması məqsədi lə yaratdıığımız «NUR» Uşaq və Gənclərin Könüllü Qrupu sonradan ölkə daxilində uşaqların könüllü hərəkatının ilhamvericisine çevrildi.

Cəmiyyətizmədə uşaqların «hər hansı bir dəyişiklik edə bilməyəcəyi» kimi stereotipin mövcud olduğu bir zamanda bir qrup uşaqın başlığı iş çoxlarına qeyri-real, nəticəsi qeyri-müəyyən təsir bağışlayırdı.

Uşaqları gələcək adlandırırıq. Qaçqın və məcburi köçkünləşmiş uşaqlar isə dözülməz şəraitdə yaşıyırlar.

Bu halda biz öz gələcəyimizi necə təsəvvür edirik?

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Sadako Oqata öz çıxışında qeyd etmişdir: «Azərbaycanda 300 minə yaxın insan Ermənistandan məcburi deportasiya olunmuşdur. 600 mindən çox insan isə erməni təcavüzü nəticəsində Dağlıq Qarabağ və onun ətraf rayonlarından məcburi köçürülmüşdür. Bu isə həddindən artıq böyük rəqəmdir». Mən bir şeyi döñə-döñə qeyd etmək istəyirəm ki, biz hal-hazırda tarixinin elə bir ədalətsiz səhifəsini yaşıyırıq ki, istənilən bir uğur, is-

tənilən bir nailiyyət yənə də azdır. Çünkü biz hələ də torpaqları işgal altında olan bir vətənin övladlarıyız. Biz o zaman uğurlarımızdan, nailiyyətlərimizdən fərqli, qürur hissi ilə danışa bilsək ki, başımız üzərində olan üçşəngli bayraq Xankəndində, Şuşada, Qubadlıda dalgalanacaq, bu gün ifti-xarla oxuduğumuz himnimizi həsrətində olduğumuz torpaqlarda səsləndirəcəyik.

Onilliklərin təcrübəsi göstərir ki, uşaqların ehtiyacları və hüquqları bütün səylərdən üstün olmalıdır. Bu istiqamətdə qazanılan bir çox mühüm təcrübələr mövcuddur: dayışıklılıq etmək mümkündür və bu istiqamətdə uşaq haqları effektiv həmrəylik şərəfidir, həyatə keçirilən siyasetlər istor təcrid olunmuş uşaq qruplarının zoruri amillərinə, istərsə də uşaq haqlarının düzgün müdafiəsi və bu haqların pozulması sənətəbbüskarlığı və qüvvəsi üzərində qurulmalıdır.

Uşaqlarla bağlı tərəqqiyə hətta ən yoxsul cəmiyyətlərdə belə nail olub qorumaq mümkündür, lakin bunun üçün hər bir şəxsin uşaqların ən ümddə maraqlarından çıxış etməsinə dair ciddi öhdəliyi tələb olunur.

Ədalətli və dinc dünya uşaqlara uyğun dünyadır. Belə dünyada bütün uşaqlara həyatda yaxşı başlangıç əldə etmələri üçün sevgi və qayğı ilə yanaşırlar. Bu dünyada uşaqlar keyfiyyətli təhsil alırlar və yeniyetməlik dövrlərində təhlükəsiz və dəstəklə mühitdə onlara qayğı keş və köməkcil vətəndaş olmaq üçün lazımlı fərdi qabiliyyətlərini inkişaf etdirmələri üçün kifayət qədər imkanları olur. Bu elə bir dünyadır ki, uşaqlar ona layiqdirlər və biz onu yaratmağa borcluyuq.

Hər bir insanın fəaliyyəti uşaqların mövcud olduğu və öz insani potensialına tam yiyələndiyi, uzun, dinc, layiqli və sağlam ömrə sürə bildiyi, öyrənmək, qazanmaq və sosial, mədəni və mülki proseslərdə iştirak etmək imkanının olduğunu bir dönyanın qurulmasına yönəldilməlidir.

Iyirmi birinci əsrin başlanğıcında uşaqların bəşəri tərəqqi-qının mərkəzində durmasına dair ümumi anlaşma çərçivəsində fəaliyyət üçün lazım olan normativ çərçivə, kommunikasiya imkanları, texniki biliklər və maliyyə resursları mövcuddur. Əsas məsələ nəyin mümkün olması deyil, nəyə üstünlük verilməsidir. Fəaliyyət üçün məsuliyyəti və resursları olan şəxslər diqqətlə fikir versələr, daha təcili məsələləri aşkar edə bilərlər, lakin heç bir məsələ uşaqların mövəudlugu-nu və inkişafından vacib deyil.

Uşaq ailənin, məktəbin, cəmiyyətin güzgüsüdür. Bu güzgüyə baxın: burda nə varsa, sizindir, bizimdir, hamımızdır. Evinizdə iki güzgü – həm canlı, həm də cansız güzgü vardır. Cansız güzgüyə hər səhər işə gedəndə, şəhərə gəzməyə çıxanda baxır, öz zahiri gözalliyinizi görür, nöqsanlarınızi düzəldirsiniz. Canlı güzgü sizin övladlarınızdır. Elə bilməyin ki, onlar sizin nə və necə hərəkət etdiyinizi, necə danışdığını, adamlara necə münasibət bəslədiyinizi görmür-lər. Canlı güzgülər – uşaqlar bizim bütün hərəkətlərimizi, mənəviyyatımızı, ailə iqliminin necə olduğunu eks etdirirlər. Cansız güzgülərə baxıb zahiri nöqsanlarınızı düzəltdiyiniz kimi, canlı güzgülərə baxıb mənəvi nöqsanlarınızı islah etməyə çalışın. Axi, bu kiçik, «heçnə başa düşməyon» uşaqların simasında cəmiyyətinizin faal üzvləri – vətəndaşları böyüyür. Gəlin, biz uşaqlara yararlı Azərbaycan quraq!

Nadir ADİLOV

Gənclər siyasəti və Azərbaycan Respublikasının qanunvericiliyi.

Ölkənin siyasi sisteminin inkişafında, dövlətin idarə olunmasında Azərbaycan gənclərinin rolü əvəzsizdir. Azərbaycan gənclərinin bu rolü müstəqillik əldə etdikdən sonra müasir tələblərə cavab verən dövlət sisteminin formallaşmasında özünü daha bariz şəkildə göstərmüşdür. Gənclər dövlət siyasetinin formallaşmasında və həyata keçirilməsində xüsusi fəaliyyəti ilə seçilir. Bu gün Azərbaycan dövlətinin qarşısında duran başlıca vəzifə gənclərin fəaliyyətini düzgün istiqamətə yönəltmək, onları dövlət məqsədlərinin xidmətə səfərbar etməkdir. Bunun üçün hər şeydən əvvəl, dövlətlə gənclər arasında münasibətlər hüquq çərçivəsinə salınmalıdır və bu müstəvidə inkişaf etməlidir. Dövləti müdafiə etmək və onun suverenliyini qorumaq kimi şərəflə vəzifə ilk növbədə Azərbaycan gənclərinin üzərinə düşür. Bu baxımdan dövlətin gənclərə olan münasibəti siyasi xarakter almış və ümumi-dövlət siyasetinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Dövlət öz daxili siyasetini müyyən edərkən əhalinin ən aktiv və böyük potensialı malik hissəsi kimi gənclərə xüsusi maraq göstərir. Bu da təbiidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya norması istər, parlamentin, istərsə də icra hakimiyətinin formallaşmasında gənclərin iştirak etmək hüququna – aktiv və passiv seçki hüququna təminat verir.

«Gənclər siyasəti haqqında» qanunun 1-ci maddəsinə görə gənclər yaşı 16-dan 35-dək olan şəxslərdir. Bu da gənclərə parlament deputat seçiləmək və ya Azərbaycan Respublikasının prezidenti seçiləmək imkanı verir. Konstitusiyadan 85-ci

maddəsi ilə yaşı 25-dən aşağı olmayan vətəndaş Azərbaycan Respublikasının Milli Məclisinə deputat, yaşı 35-dən aşağı olmayan vətəndaş isə Azərbaycan Respublikasının prezidenti seçilə bilər.

Odur ki, gənclər əhalinin xüsusi bir kateqoriyası kimi siyasi məna kəsb etmişdir. Təsadüfi deyildir ki, dövlət müstəqilliyini əldə etdikdən sonra 1991-ci ildə Azərbaycan Respublikası parlamenti tərəfindən qəbul edilən ilk qanunlardan biri də məhz «dövlət gənclər siyasəti» haqqında qanun olmuşdur. Daha sonra bu qanun təkmilləşdirilərək yeni redaksiyada 2002-ci il 9 aprel tarixində qəbul edilmişdir. Həmin qanunla ilk dəfə olaraq dövlətin gənclər barəsində münasibəti siyasi məna kəsb etmiş və o ikili xüsusiyyəti – siyasi və hüquqi sənəd kimi səciyyələnən normativ hüquqi akt olaraq qanunvericilik sistemində öz layiqli yerini tutmuşdur. Qanunun 1-ci maddəsində deyilir:

«Gənclər siyasəti – gənclərin hərtərəfli inkişafını cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədi ilə dövlət tərəfindən ictimai - siyasi, sosial - iqtisadi, təşkilati - hüquqi şəraitinin və təminatlarının yaradılmasına yönəlmış tədbirlər sistemidir.»

Müasir dünya dövlətləri sistemində Azərbaycan dövlətinin şərəflə yer tutması dövlətçilik ənənələrinin qorunub saxlanması bilavasitə gənclərlə bağlıdır.

Dövlətçilik ruhunda tərbiyə olunmayan, xalqına və milletinə sevgi hissələrindən uzaq olan bir gənc ona miras qalmış Milli dövlətimizi qoruyub saxlaya bilərmi? Əlbəttə ki, yox!

Dövləti qorumaq gənclərin hərtərəfli inkişafının, ölkənin ictimai və siyasi həyatında onların fəal iştirakını təlob edir. Bütün bunlar bir məqsəd olaraq qanunda göstərilmişdir. Qanuna uyğun olaraq gənclər siyasetinin əsas məqsədini gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına kömək etmək təşkil edir.

Qanunda gənclərin vətənpərvərlik, azərbaycanlılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli - mənəvi və ümumbsolute dəyərlərə hörmət ruhunda təbiyə olunması cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərber olunması bu siyasetin əsas prinsipləri kimi təsbit edilmişdir.

Gənclər siyasəti dövlət qarşısında bir sıra vəzifələr müəyyən edir. Bu vəzifələr aşağıdakılardır:

1. Gənclər siyasəti sahəsində qanunvericilik aktlarının, dövlət proqramlarını hazırlamaq və həyata keçirmək.

2. Hüquqi və fiziki şəxslərin gənclərə iş sahəsində fəaliyyətini əlaqələndirmək.

3. Gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması sahəsində tədbirləri həyata keçirmək.

4. Gənclərin peşə hazırlığı, məşğulluğunun təmin olunması, sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində tədbirləri həyata keçirmək.

5. Gəncləri hərbi xidmətə hazırlamaq.

6. Gənclər siyasəti sahəsində tədbirləri maliyyələşdirmək.

7. Gənclərin vəziyyətinin təhlili və problemlərinin həlli ilə əlaqədar elmi araşdırmaların aparılması təhlil etmək.

8. Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakına dünya gəncləri ilə, o cümlədən xarici ölkələrdə yaşayan gənc həmvətənlərə qarşılıqlı əlaqələrinin inkişafına imkan və şərait yaratmaq.

Gənclər siyasetinin həyata keçirilməsi formalarından biri gənclər barəsində müvafiq qanunların işləniləbilə hazırlanması və qəbul edilməsidir. Belə qanun layihələrini hazırlanmaq «Azərbaycan Respublikası Milli Məclisinin daimi komissi-

yalar haqqında» Azərbaycan Respublikası qanununun 13-cü maddəsi ilə Sosial - siyaset daimi komissiyasının səlahiyyətlərinə aid edilmişdir.

«Gənclər siyasəti haqqında» 2002-ci il 19 aprel tarixli Azərbaycan Respublikasının qanunu gənclər sahəsində aparıcı qanun olmaqla onun bir çox müddəələri Azərbaycan Respublikasının ayrı-ayrı qanunlarında özünü daha geniş izahını tapmışdır. Məsələn, «Bələdiyyələrin statusu haqqında» 1999-cu il 2 iyul tarixli Azərbaycan Respublikası qanunun 4-cü maddəsinin 2-ci bəndində gənclərin sosial - hüquqi müdafiəsinə kömək göstərmək, bələdiyyələrin başlıca vəzifələrindən biri olaraq təsbit edilmişdir. Oxşar fikirlərə «Bələdiyyələrin məhəllə komitələri haqqında» 2001-ci il 8 may tarixli Əsasnamədə də rast gəlmək olar. Əsasnamənin 7-ci bəndində uyğun olaraq «gənclərin istirahəti, idmanla məşğul olması üçün şərait yaradılmasına kömək etmək» məhəllə komitələrinin səlahiyyət dairəsinə aid edilmişdir.

Yuxarıdan göründüyü kimi, gənclərə qayğı göstərmək təkcə dövlət hakimiyəti orqanlarının deyil, o cümlədən dövlət hakimiyəti orqanları sistemində aid olmayan yerli özünüidarəetmə orqanlarının da ümud vəzifələrindəndir.

Bu bir həqiqətdir ki, Azərbaycan Respublikasının qarşısında duran strateji vəzifələr gənclərin ölkənin ictimai - siyasi həyatında aktiv iştirakını tələb edir. Bu gün dövlət siyaseti ölkənin - ictimai siyasi həyatında Azərbaycan gənclərinin belə iştirakına hər cür şərait yaratmalı, ümummilli problemlərin həllində onların potensialını səfərber etməlidir.

Təxxis Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə
İctimai Birliyinin sədri

Emin HƏSƏNLİ

Hər bir gənc vətənpərvər olmalıdır.

XX əsrə Azərbaycan xalqının qazandığı ən böyük naiyyətlərin nədən ibarət olduğunu düşünərkən sözsüz ki, gələnlərimizin önünə ilk gələn bu əsrə qazandığımız müstəqilliyimizdir. Uzun illərin imperiya əsərətindən sonra nəhayət ki, Azərbaycan xalqı ötən əsrin əvvələrində özünün müstəqilliyini elan edərək Şərqi ilk Demokratik cumhuriyyəti qurdur. Bu tarixi fakt ona görə əlamətdardır ki, Azərbaycan insanların şüurunda dövlətcilik ənənəsi formalaslaşmağa başladı. İnsanların özlərinin nəhayət ki, müstəqil dövlətləri ola biləcəyi və bu dövlətdə yaşayacaqlarına inandılar. Dündür Azərbaycan insanında dövlətcilik şüuru tam formalaslaşma mərhələsini keçirək yekunlaşmadı, çünki, iki il sonra bu müstəqillik Rusiya imperiyasının yenidən istilasına məruz qaldı. Amma azadlığın, müstəqil dövlətin nə demək olduğunu yaxşı anlayan xalq inandı... Inandı ki, tarixi şərait yetişəndə o öz müstəqilliyini yenidən bərpa edəcək və bu müstəqilliyi sonsuzadək göz bəbəyi kimi qoruyacaqdır.

Doğrudan da XX əsrin sonlarında yenidən tarixi şərait yarananda Azərbaycan xalqı bu faktı dəyərləndirərək özünün müstəqilliyini elan etdi. Bununla da öz taleyinin, torpaqlarının və nəhayət ki, öz ölkəsinin sahibinə çevrildi.

Müstəqilliyin ilk illəri təbii ki, çox ağır bir dövərə təsadüf edirdi. Sovet imperiyasının dağılması ilə Azərbaycana çoxlu sayıda problemlər miras qalmışdır və əlbəttə ki, onların başında Dağlıq Qarabağ problemi kimi taleyüklü bir məsələ dayanırdı. Ermonilər bu dəfə də öz xisətlərinə xilaf çıxmayaq separatçı fəaliyyətlərini davam etdirir və Dağlıq Qa-

rabağı Azərbaycandan ayıraq Ermonistana birləşdirməyə çalışırlar. Bütün bunların nəticəsi olaraq münaqışo get-geđə alovlanır və tərəflər arasında müharibəyə çevrilirildi.

Əlbəttə ki, belə şəraitdə həm torpaqların qorunması istiqamətində müharibə aparmaq, həm də eyni zamanda yenidən müstəqillik qazanmış dövlətin əsaslarını möhkəmləndirmək çox çətin idi. Çünki müstəqil dövlətin qurulması elə bir tarixi prosesdir ki, orada çox təcrübəli bir şəxsin – tarixi şəxsiyyətin köməyinə ciddi ehtiyac duyulur. Dünyanın inkişaf prosesi tarixini izlədikcə də məlum olur ki, bir çox tarixi anlarda şəxsiyyətlərin rolu həllədicidir.

Bu böyük həqiqəti anlayan Azərbaycan xalqı 1993-cü ilin iyundunda Heydər Əliyevi ölkənin ali hakimiyətinə dəvət etdi. Azərbaycanın həddən artıq ağır durumda olmasına baxmayaraq Heydər Əliyev təcrübəsi müxtəlif sahələrdə inkişaf nail olmaq üçün dövlət aparatını hərəkətə götirdi.

O günləri yaşayan insanlar xaturlayırlar ki, Qarabağda bir-birini əvəz edən uğursuzluqlar insanlarda ruh düşkünüyü yaradaraq sabaha olan inamı qırılmışdı. Belə çətin bir şəraitdə Heydər Əliyev Azərbaycan Ordusunun dağının hərbi hissələrini bir yərə toplayaraq Silahlı Qüvvələrin formalasdırılması prosesinə başladı. Artıq bir qədər sonra keçirilən hərbi əməliyyatlarda Azərbaycan ordusu 30 km-ə qədər irəliləyərək işğal altında olan torpaqların bir qismini azad etdi. Bu hadisə insanlarda ordumuza, Silahlı Qüvvələrimizə inamı xeyli möhkəmlətdi. Xüsusilə də Ali Baş Komandana olan inam gənclərdə hərbi vətənpərvərlik hissələrinin möhkəmlənməsinə gətirib çıxartdı ki, bu da sonrakı mərhələdə fərərilik hallarının minimuma enməsi ilə nəticələndi.

Bu dövrən başlayaraq gənclərin ali hərbi məktəblərə meyillənəməsi prosesi başladı. Zənnimizcə bu onunla əlaqəli idi ki, gənclər vətənin taleyinə bigən qalmayaraq torpaqlarımızın düşməndən qorunmasının an yaxşı yolunun hərb sonatının peşəkarmasına öyrənilməsindən keçdiyini hiss edir və bununla da şərəflə zabit peşəsini seçirdilər.

Təcrübəli dövlət xadimi olan Heydər Əliyev bu kateqoriyanın olan gənclərə xüsusi diqqət göstərir, onların yaxşı təhsil alması üçün lazımi bazanın yaradılması istiqamətində göstərişlər verirdi. Həc təsadüfi deyil ki, keçən il Naxçıvanski adına hərbi litseyin 30 illiyində yubiley nitqi söyləyən or-dumuzun memarı, cənab Heydər Əliyev bu məktubu özünü övladı adlandırdırırdı.

Gənclərin hərb sənətinə meyllənməsinin digər səbəblərindən biri kimi təbii ki, məktəblilər arasında keçirilən «Şahin», «Gəsurlar» hərbi - idman oyunlarının müsbət nəticələrini qeyd etmək olar. Getdikcə populyarlaşan bu oyunlar uşaq və yeniyetmələrdə hərbi vətənpərvərlik tərbiyəsinin formallaşmasında əhəmiyyətli rol oynayır.

Bu gün Azərbaycan Silahlı Qüvvələri on illik inkişaf yolunu keçərkən Cənubi Qafqazın ən güclü ordusuna çevrilmişdir. İndi Azərbaycan Ordusu NATO-nun «Sülh Naməni Tərafdaşlıq» programı çərçivəsində beynəlxalq missiyalarda iştirak edərək dünyada sülhün bərqərar olunmasına müstəsnə xidmət göstərir.

Bir qədər geriye qayıdaraq Heydər Əliyevin Azərbaycan gənclərinə diqqət və qayğısının təzahürü olan Gənclər və İdman Nazirliyinin yaradılmasını xüsusiş qeyd etmək lazımlıdır. MDB məkanında ilk belə nazirlik olan və sonralar Gənclər, İdman və Turizm Nazirliyinə çevrilən bu qurum ölkədə gənclər hərəkatının yüksət almamasında, o cümlədən idmanın inkişafında müstəsnə rol oynadı. İstər üç ildən bir keçirilən gənclər Forumunun cəmiyyətdə böyük maraq və diqqətlə qarşılıqlılaşması, istərsə də idmanın müxtəlis sahələrində qazanılan uğurlar sabaha inamlı baxmağa şərait yaratdı.

1997-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçilməsi kompleks tədbirlərin həyata keçirildiyi mərhələ kimi yadda qaldı. Cənab İlham Əliyev fəaliyyətinin ilk günlərində ölkədə idmanın real vəziyyətini öyrəndi, mövcud problemləri aşkarla çıxartdı və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər görməyə başladı. Bunun-

la da Azərbaycan idmanı əsas problemlərin məngənəsindən çıxaraq ciddi inkişafə nail oldu. Ölkədə idmanın maddi-texniki bazası möhkəmləndirilərək yeni Olimpiya Komp-ləkləri inşa olunmağa başlandı.

İdmançılarımıza olan bu diqqət və qayığının nəticəsi olaraq beynəlxalq arenalarda qazandığımız qələbələrin sayı gündündündən artdı. Hər belə qələbdən sonra, ölkənin himinin səsləndiyini eşidən, bayrağının yüksəklərdə dalgalanlığını görən Azərbaycan insani öz ölkəsi ilə qurur duymağa və bu cür qələbələrin davamlı olması üçün istənilən köməkliyi paylaşmağa hazır olduğunu bildirməyə töhfəsidi.

Ölkədə idmanın inkişafını zəruri edən amillərdən biri də Azərbaycanın müharibə şəraitində olması idi və bu baxımdan da gənc nəslin, o cümlədən yeniyetmələrin fiziki cəhətdən sağlam böyüməsinə ciddi ehtiyac duyulurdu. İndi əminliklə demək olar ki, bu gün Azərbaycan Silahlı Qüvvələrində fiziki cəhətdən kifayət qədər sağlam və həm də vətənpərvər gənclər xidmət edir.

Ümumilikdə götürəndə insanın əsl vətənpərvərə çevriləməsini şərtləndirən ən vacib amil onun ailədə düzgün tərbiyə olunmasıdır. Əgər ailədə uşaqın tərbiyəsi düzgün qurulursa və bu tərbiyə milli-mənəvi dəyərlərimizlə, tariximiz haqqında olan bilgilərlə zənginləşərsə onda uşaqda get-gedə Vətən sevgisi yaranmağa başlayır. Sonralar bu sevgi insani o vaxt əsl vətənpərvərə çevirir ki, ona məktəb illərində və bundan sonrakı həyatda düzgün istiqamət verilmiş olsun. Əks halda galəcəkdə onun həyatında baş vera biləcək hər hansı kataklizm onu ölkəsinin və xalqının taleyinə bigənə oları laqeyidə çevirir bilər.

Bir insanın əsl vətənpərvər olması üçün ilk növbədə saf mənəvi-əxlaqi keyfiyyətlərə malik olması, öz xalqının milli-mənəvi dəyərlərini dərinlənə bilməsi, dövlətin tarixini, milli ərisini, adət-ənənələrini, dövlət attributlarını öyrənməsi çox vacibdir. Hər bir gənc vətənin müdafiəsinə hazır olmaq üçün fiziki və psixoloji cəhətdən yüksək hazırlanmalı, layiqli

vətəndaş kimi formallaşmalı, ümumbaşər proseslərə integrasiya olunarkən belə milli-mənəvi dəyərləri üstün tutmağı bəcarmalıdır. Ən vacibi odur ki, o öz xalqının adət-ənənələrinin, tarixinin təbliğinə çalışmalı və ölkəsinin dünyada müsbət imic qazanması üçün əlindən gələni etməlidir. Bundan əlavə hər bir vətənpərvər bütün millətlərə, xalqlara, etnik qruplara hörmətlə yanaşmaqla yanaşı, öz millətini və həm də özünü dərk edərək azərbaycanlı olması ilə fəxr etməlidir. Bu çox vacib məqamdır və xüsusilə qeyd etmək lazımlı golur ki, böyük azərbaycançılıq nümunəsi yaratmış ümummilli liderimiz Heydər Əliyev çıxışlarının birində deyirdi: «Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam».

Bizim Azərbaycan adlanan daha başqa bir məmələkətimiz yoxdur. Ona görə də onu qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə qüdrətli Azərbaycan kimi təhvil vermək bizim hər birimizin üzərinə düşən məsuliyyətdir.

Azərbaycan Respublikasının
Gənclər Təşkilatları
Milli Şurasının Baş Katibi

Fuad MURADOV

Azərbaycan gənclərinin beynəlxalq əlaqələri.

Dövlət gənclər siyasetinin məqsədyönlü və hərtərəfli həyata keçirilməsi ölkəmizdə gənclər hərəkatının inkişafının vüsütləmasına səbəb olmuş, Azərbaycanın gələcəyi namına gənclərin fəallığının və təşəbbüskarlığının artmasına şərait yaratmışdır. Bu baxımdan gənclərin ölkə həyatının bütün sahələrində olduğu kimi beynəlxalq əlaqələrin inkişafında da rolunun artması aydın hiss olunur. İnkişafda olan Azərbaycan beynəlxalq aləmdə yüksək səviyyədə təmsil etmək imkanı olan hər bir vətəndaşın mənəvi borcudur.

Heç kima sirr deyil ki, 1993-cü ildə cənab Heydər Əliyevin yenidən siyasi hakimiyyətə gəlmişindən sonra bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsində də uğurlu nəticələr əldə edilmişdir.

Hakimiyyətə qayıdışın ilk dövrlərdə gənclər ictimaiyyətinə üz tutan cənab Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə keçirilmiş gənclərin I və II Forumlarından sonra atılmış addımlar, görülmüş əməli tədbirlər gənclərlər iş sahəsində bir sıra nailiyyətlərin qazanılmasına səbəb olmuşdur.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yaradılmasından 7 ildən artıq bir vaxt keçir. Bu dövr ərzində Gənclər Təşkilatları Milli şurası xeyli inkişaf etmiş, öz sıralarını nəzərə çarpacaq dərəcədə genişləndirmişdir. Belə ki, hazırda Milli Şura müxtəlif fəaliyyət istiqamətlərinə malik olan 51 uşaq və gənclər təşkilatını konfederativ əsaslarla özündə birləşdirir. Bu da respublikada faaliyyət göstərən gənclər təşkilatlarının əksəriyyəti deməkdir. Milli Şuranın digər konfederativ qurumlardan fərqi ondan ibarətdir

ki, burada müxtəlif mənsubiyətli təşkilatlar vahid gənclik ideyası ətrafında birləşmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin imzaladığı 29 iyul 1999-cu il tarixli «Dövlət Gənclər Siyaseti haqqında» Fərman ölkəmizdə dövlət gənclər siyasetinin həyata keçirilməsi və aidiyyati dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəldilməsi istiqamətində silsilə tədbirlərin həyata keçirilməsinə imkan yaratdı.

Təsadüfi deyil ki, məhz bu fərmandan sonra «Gənclər siyaseti haqqında» Azərbaycan Respublikası Qanununun hazırlanması üzrə İşçi Qrupu yaradıldı və Milli Şura da həmin İşçi Qrupunun işində fəal iştirak etdi. 2002-ci ilin aprel ayında Milli Məclis tərəfindən qəbul edilən «Gənclər siyaseti haqqında» Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli fərmani ilə təsdiq olundu. 14 maddədən ibarət olan bu Qanunun qüvvəyə minməsi gənclərimiz üçün xeyli perspektivlər açır.

Keçən müddət ərzində Milli Şura humanitar, sosial, mədəni, gənclərin beynəlxalq əlaqələrinin qurulması və digər sahələrdə bir səra real addımlar atmışdır.

Xarici əlaqələrdən danişarkən, qeyd etmək lazımdır ki, ötən müddət ərzində bu istiqamətdə çoxlu uğurlar əldə edilmişdir. Əvvəlki illərlə müqayisədə son illər respublikamız beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir. Bunaqlara misal olaraq, 2000-ci ilin sentyabrında Dünya Türk Gənclər Birliyinin X Qurultayı və Gənclik Gündürünü, həmin ilin sentyabr ayında Avropa gənclər Forumunun Avropa Şurası Komissiyasının iclasını, 2001-ci ilin yanvarında Avropa Gənclər Forumu nümayəndəlarının Azərbaycana tənisiq səfərini, 2002-ci ilin fevral ayında Bakıda «BMT və QHT sektorу əməkdaşlığı» adlı beynəlxalq regional konfransını, Avropa Gənclər Forumunun Büro iclasını, bu ilin avqust ayında İslam Konfransı təşkilatı üzvü olan ölkələrin Gənclər Forumunun təşkili ilə əlaqədar Bakıda keçirilən ha-

zırılıq iclasını, ilda bir neçə dəfə Avropa Şurasının, Avropa Forumunun və Avropa Gənclər Fonduñun maliyyə dəstəyi ilə təşkil olunan tolim kurslarını göstərə bilərik. Bundan başqa Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri keçən müddət ərzində bir çox beynəlxalq səviyyəli tədbirlərdə iştirak etmişlər. Misal olaraq, Avropa Gənclər Forumunun Baş Assambleyası və Üzvlər Şurasının toplantılarını, 2002-ci ilin may ayında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Uşaqlara dair Xüsusi Sessiyasını, 2002-ci ilin sentyabrında Misir Ərəb Respublikasında keçirilən «İşsizlik probleminə dair Dünya Sammiti»ni göstərmək olar.

Azərbaycan hələ Avropa Şurasının tamhüquqlu üzvü olmamışdan once Avropa qapılarını ilk dəfə məhz respublikamızın gəncləri döymüşdür. Belə ki, 2000-ci ilin aprelində Milli Şura Avropa Şurasının və Avropa Birliyinin vahid gənclər platforması olan Avropa gənclər Forumunun tamhüquqlu üzvlüyünə qəbul edildi. Bu Azərbaycan gəncliyinin dövlətimizin xarici və daxili siyasi kursunu uğurla təmsil etdiyinə daha bir nümunə idi.

Qeyd etmək lazımdır ki, Azərbaycan gənclərinin artıq Avropa məkanından dünya məkanına keçidi məhz 2002-ci ilə təsadüf edir. Belə ki, 2002-ci ilin yanvarında MŞ BMT-nin İqtisadi və Sosial Şurasına məşvərəçi statuslu üzv qəbul edildi. Bu da Azərbaycandan həmin nüfuzlu beynəlxalq quruma üzv olan ikinci təşkilat kimi MŞ-ni tarixa saldı.

Azərbaycan Gənclərinin coxsaylı uğurlarından danişarkən əlbəttə ki, Prezidenti İlham Əliyevin bu sahədəki xidmətlərini xüsusi olaraq vurğulamalıyıq. Azərbaycan Gəncliyi heç bir zaman unutmamalıdır ki, əldə edilən uğurlar, ölkəmizdə son illər ərzində həyata keçirilən sosial-siyasi və iqtisadi kursun bariz nümunəsidir. Bu kursun əsası isə 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qaytması ilə qoyulmuş və bu gün İlham Əliyev tərəfindən davam etdirilir.

Azərbaycan gəncliyi isə dövlətimizin inkişafı və tərəqqisi namənilə öz potensialını cəmləşdirməyə və səmərəli dövlətçiliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunu daha da artırmaq yolunda daim xidmət etməyə hazır olacaq.

«HƏMKARLAR İTTİFAQI VƏ GƏNCLƏR» MÖVZUSUNDA KEÇİRİLƏN ELMİ-PRAKTİKİ KONFRANSIN

QƏTNAMƏSİ

Biz, «Həmkarlar İttifaqı və Gənclər» mövzusunda keçirilən Elmi-Praktiki Konfransın iştirakçıları bildiririk ki, son illər ölkəmizin siyasi-ictimai həyatında baş verən pozitiv dəyişmələr və sosial-iqtisadi inkişaf gənclərimizin də həyatına öz müsbət təsirini göstərmışdır.

Gənclərin hərtərəfli inkişafını, cəmiyyətdə onların fəal iştirakını təmin etmək məqsədi 1993-cü ildən başlayaraq, dövlət tərəfindən həyata keçirilən tədbirlər çox geniş bir spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtinin təşkili problemlərinin həlli, hüquqlarının müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştiraki ilə bağlı məsələləri əhatə etmişdir.

Dövlət Gənclər siyasətinin həyata keçirilməsində ayrı-ayrı dövlət orqanları, qeyri dövlət təşkilatları ilə yanaşı Həmkarlar İttifaqlarının da böyük rolu vardır.

Azərbaycan Həmkarlar İttifaqları hərəkatının tərkib hissəsi olan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı bu proseslərdən kəndən qalmayaraq, yetişməkdə olan gənc nəslin, istər Azərbaycan dövlətçiliyinin, istərsə də həmkarlar İttifaqlarının gələcək inkişafının strateji resursu olduğunu dərk edərək, gənclərlə bağlı problemlərə xüsusi qayğı ilə yanaşmaqdadır.

Bunlarla yanaşı, Konfrans iştirakçıları gənclərlə bağlı bir sıra problemlərin hələ də öz həllini tapa bilməməsindən ciddi narahatlıqlarını bildirirlər.

Azərbaycan iqtisadiyyatında baş verən inkişaf respublika əhalisinin, o cümlədən də gənclərin həyatında hələ ki, köklü dəyişikliklərə gətirib çıxarmamışdır.

Qiymətlərin durmadan artması şəraitində, təqaüdlərin və orta əmək haqqının mövcud səviyyəsi, layiqli həyat tərzini təmin etmir. Gənclərin işlə təmin edilməsi problemləri ciddi tərəhatlı doğurmadaqdır. Pulsuz ixtisas təhsili alma imkanları xeyli azalmışdır. Gənc ailələrin mənzillə təminatı problemi həll edilməmiş qalır. Asudə vaxtlarından səmərəli istifadə etmə imkanları məhdudlaşmışdır. Sağlamlığın və əməyin mühafizəsi sistemi zoşlaşdırımdan gənclər arasında xroniki xəstəliklərin sayı artmaqdadır.

Bu və ya digər faktorların nəticəsində gənclər arasında işsizliyin və sosial bələlərin səviyyəsi artmış, məhsuldar əməyin perspektivliyi isə aşağı düşmüştür.

Bir çox həmkarlar ittifaqı komitələrinin, yerlərdə sistemli olaraq gənclərlə məqsədönlü iş aparmamaları nəticəsində, həmkarlar ittifaqına gənclərin axını azalmışdır.

Elmi-Praktiki Konfransda, müasir Azərbaycan gənclərinin problemlərini müzakirə edərək, biz aşağıdakı nəticəyə gəldik ki, gənclərin bugünkü problemi bütövlükdə ölkənin sabahki böhranı deməkdir.

Həmkarlar İttifaqlarının Gənclərlə İş Proqramı çərçivəsində aşağıdakılardan həyata keçirilməsini zəruri sayırıq:

- Həmkarlar İttifaqının bütün strukturları səviyyəsinə gənclərlə iş komissiyaları yaradılması. Bu, gənc həmkarlar ittifaqı üzvlərinə, həmkarlar ittifaqı orqanlarının işində iştirak etməyə və qəbul olunan qərarlara təsir etmək imkanı verəcəkdir;
- Gənclərlə iş komissiyasının sədrlerini, həmkarlar ittifaqı təşkilatlarının kadrları ehtiyatı kimi nəzərdə tutmaq;
- Gənclərin həmkarlar ittifaqları haqqında məlumatlaşdırması işini kökündən dəyişrək, həmkarlar ittifaqlarının pozitiv imicini formalasdırmaq;

- Gənc həmkarlar ittifaqı fəallarının hazırlığını və təhsilini gücləndirmək;
- Müvafiq dövlət icra orqanları və işsgötürənlərlə bir-ge hazırlanan sənədlərdə (Saziş və Kollektiv Müqavilələr və

s.i. razılaşmalar) gənclərin problemləri ilə bağlı xüsusi bəlmələri əlavə etmək.

Konfrans iştirakçıları «Azərbaycanda Gənclər siyasəti haqqında» Dövlət Proqramının uğurla həyata keçirilməsi üçün dövlət icra orqanları tərəfindən aşağıdakı məsələlərin yerinə yetirilməsini vacib sayırlar:

- gənclər siyasəti sahəsində qanunvericilik aktlarını, dövlət Proqramlarını hazırlamaq və yerinə yetirmək;
- hüquqi və fiziki şəxslərin gənclərlə iş sahəsindəki fəaliyyətlərini əlaqələndirmək;
- gənclərin təhsili, tərbiyəsi, fiziki, əqli və mənəvi inkişafı, sağlamlığının qorunması sahəsində tədbirlər həyata keçirmək;
- gənclərin peşə hazırlığı, məşğulluğun təmin olunması, sahibkarlıq fəaliyyəti, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi sahəsində tədbirləri həyata keçirmək;
- gəncləri hərbi xidmətə hazırlamaq;
- gənc ailələrin mənzillə təminatı üçün güzəştli kreditlər vermek;
- gənclər siyasəti sahəsində tədbirləri maliyyələşdirmək;
- gənclərin vəziyyətinin təhlili və problemlərinin həlli ilə əlaqədar elmi araşdırmalarının aparılmasını təmin etmək;
- Azərbaycan gənclərinin beynəlxalq tədbirlərdə iştirakına, dünya gəncləri ilə, o cümlədən xarici ölkələrdə yaşayış gənc həmvətənlərlə qarşılıqlı əlaqələrinin inkişafına imkan və şərait yaratmaq.

**HƏMKARLAR İTTİFAQI
VƏ
GƏNCLƏR**

Yığılmağa verilmişdir 30.05.2004

Çapa imzalanmışdır: 08.06.2004.

Formatı: 60x84 $\frac{1}{16}$. Sifariş 22

Tirajı: 500.

«TƏKNUR» MMC-nin mətbəəsində çap olunmuşdur.

Ünvan: H.Cavid pr-ti 29.

phi 7%

H 58